

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 220 (4225) 30 noyabr 2012-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Ermənistan bir ölkə kimi, heç bir əhəmiyyət daşılmır"



Səh.

3

Azərbaycan ilə Bosniya
və Herseqovina
arasında əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı imkanlar mövcuddur

2



YAP-in Sədr müavini
Əli Əhmədovun Macaristanda
rəsmi görüşləri davam edir

5

Yeni Azərbaycan Partiyasının Sədr müaviyi-icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Macaristanda rəsmi görüşləri davam edir. Əli Əhmədov bu ölkəyə səfəri çərçivəsində ötən gün Macaristan parlamentinin birinci vitse-prezidenti Sandor Lejak ilə görüşüb. Görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması...



"Müxalifətin sosial bazası
olmadığı üçün razılaşdırılmamış
aksiyalar keçirir"

6

"Ona görə də müvafiq qurumlarla razılaşdırılmamış yerlərdə, insanların çox olduğu mərkəzi küçələrdə, ticaret mərkəzlərinin qarşısında öz qohumlarından ibarət kiçik qruplarla aksiya keçirməyə cəhd göstəririlər. Belə aksiyaları təşkil etməkdə müxalifətin əsas məqsədi özlərinin sosial bazasının olmamasından diqqəti yayındırmaqdır". Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini...



SÖZÜN DÜZÜ DEYİLƏNDƏ...

Səh.9



Təcili səfərlər və
qərargahda qalan əfəllər



Ştrasser indi də narkotik
alverçilərini və radikal dini
gruplaşmaları "hifz" edir

Səh.10

Azərbaycan tarixi köklərə malik və
inkışafda olan müstəqil dövlətdir

Səh.8

Ogtay Əsədov: "Ölkəmizdə demokratianın
dərinleşməsi istiqamətində məqsədyönlü
fəaliyyət davam etdirilir"

Səh. 5

Ermənilər bu dəfə də almanlara əl açdırılar...

Səh. 9

Vahid Əhmədov: "TANAP həm siyasi, həm
də iqtisadi cəhətdən Azərbaycan üçün
çox önemli layihədir"

Səh. 9

Ermenistanda hər üç
nəfərdən ikisi
yoxsulluğun son
həddində yaşayır

9



"YAP-in ideoloji
prinsiplərində sosial
məsələlər xüsusi yer
tutur"

5



16

Luis Felipe Skolari
Braziliya millisinin baş
maşqıcı oldu



Azərbaycan Əfqanıstanı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcək

Prezident İlham Əliyev Əfqanistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Əfqanistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edib. Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Mohammad Şaker Karqar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirle səhbət etdi. Xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirdi. Əfqanistan Prezidenti Həmid Kərzainin iqtisadi əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan Prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəflili münasibətlərimizin yeni istiqamətlərinin müyyənənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı ölkəmizin Əfqanıstanı sabitliyin ve təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd etdi. Səfir Mohammad Şaker Karqar Əfqanistan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırıldı. Mohammad Şaker Karqar Əfqanistan xalqının və hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim destaklılığını vurğuladı.



Dövlətimizin başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanistanın Azərbaycana gətirdiyi dəstəye görə minnətdarlığını ifade etdi. Prezident İlham Əliyev Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycanla Estonia arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

Prezident İlham Əliyev Estonyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Estonia Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Miko Halyasın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Miko Halyas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə səhbət etdi. Dövlətimizin başçısı Azərbaycan ile Estonia arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Estonia rəsmi səfərini və Estonia Prezidentinin ölkəmizə səfərini xatırlayan Prezident İlham Əliyev əlaqərimizin inkişafında yüksək səviyyəli əlaqələrin önemini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ile Estonia arasında əlaqələrin qarşılıklı illerde də uğurla inkişaf edəcəyinə eminliyini bildirdi.



Mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsiనə terədar olduğunu bildirdi.

Görüşde ölkərimizin Avropa İttifaqının "Şərqi tərəfdəşlığı" programı çərçivəsində əməkdaşlığı, enerji, informasiya və kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Kot d-İvuar Respublikası Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır

Prezident İlham Əliyev Kot d-İvuarın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Kot d-İvuar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Tano-Buquenin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bernar Tano-Buquen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə səhbət etdi. Səfir Bernar Tano-Buquen Kot d-İvuar Respublikasının Prezidenti Alasane Ouattaranın salamlarını dövlətimizin başçısına çatdırıldı. Diplomat Bernar Tano-Buquen öz ölkəsinin rəhbərliyinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsin-

də maraqlı olduğunu dedi. Ölkələrimizin əməkdaşlıq imkanlarının böyük potensiala malik olduğunu vurğulayan Kot d-İvuları diplomat əlaqələrimizin inkişafı istiqamətində səyələri əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kot d-İvuar Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının öyrənilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Dövlətimizin başçısı Prezident Alasane Ouattaranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kot d-İvuar dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Damir Dzankonun etimadnaməsini qəbul edib.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Damir Dzankon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə səhbət etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakır İzzetbegoviçin Azərbaycana uğurlu səfərini məmənnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, neqliyyat, infrastruktur, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi

üçün böyük potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Damir Dzankon Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakır İzzetbegoviçin salamlarını dövlətimizin başçısına çatdırıldı. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişafında ölkəsinin dövlət başçısının Azərbaycana tarixi səfərinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Damir Dzankon Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səyələri əsirgəməyəcəyini dedi. Dövlətimizin başçısı Bakır İzzetbegoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.

İlham Əliyev: “Ermənistan bir ölkə kimi, heç bir əhəmiyyət daşımir”

Erməni lobbisi bizim əsas düşmənimizdir

Hazırda Azərbaycan dünyanın en sürətlə inkişaf edən, dinamik tərəqqidə olan, modern ölkələrindən biri sayılır. Ölkəmizin davamlı inkişaf tempi Azərbaycanı Cənubi Qafqaz regionunun liderinə, dünyanın sayılıb seçilən, xüsusi çəkiciye malik dövlətinə çevirib. Hər bir ölkənin möhkəmlənməsi, qüdrətlənməsi üçün onun social-iqtisadi inkişafı və ictimai-siyasi tərəqqisi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, əhalinin sosial rifahının təmin edilməsi, düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş, məqsədyonlu daxili və xarici siyasetin aparılması vacib prioritətlər kimi qarşıya çıxır. Məhz bu amillər dövlətin həqiqətən azad, müstəqil və güclü olmasına şərtləndirir.

Bu baxımdan, Azərbaycanın sürətli iqtisadi inkişafı, getdikcə artan siyasi gücün isə daxildə, istərsə de ölkə xaricində müyyən qüvvələr tərəfindən heç de birmənalı qarşılıqlı. Sərr deyil ki, ölkəmizin müstəqilliyini, sosial-iqtisadi, eyni zamanda, həbi-siyasi cəhətdən qüdrətlənməsini istəməyenler, gözü görmeyənlər var. Onlar hə addımda Azərbaycan barədə yanlış, həqiqətə uyğun olmayan fikir formalaşdırmağa, ölkəmiz barədə mənfi rəy yaratmağa çalışırlar. Reallıq və faktlar bu kimi hərəketlərin bəzi dailərlər tərəfindən bilərkən, düşüñülmüş şəkildə həyata keçirildiyini, onların məkrli fəaliyyətinin tərkib hissəsi olduğunu deməye əsas verir. Başqa sözlə, gənc, müstəqil dövlət olmağına baxmayaraq, Azərbaycanın inkişaf tempi və müstəqil siyasət yürütməsi heç de hamı tərefindən qəbul edilmir. Bədxahalarımız bəzən aşkar, bəzən isə gizli şəkildə bize mane olmağa, ölkəmizin inkişafını, tərəqqisini ləngitməyə səy göstərilər. Doğrudur, mövcud vəziyyətde ölkəmizin dostları daha çoxdur, ölkəmizin qlobal inkişaf və təhlükəsizlik sahəsində önemli pozitiv mövqeyi sayesinde bu dostların sırası daha da genişlənir, artır. Eyni zamanda, ölkəmizin düşmənləri, azad, müstəqil, şəffaf, tarazlaşdırılmış siyasetimizi qəbul etməyən qüvvələr de az deyil.

Bələ qüvvələri, adətən, antimilli, anti-Azərbaycan mövgəli dairələr hərdən obrazlı şəkilde “beşinci kolon” adlandırırlar. Bu dairələrin anti-Azərbaycan fəaliyyətinə nəzər saldıqla, görürük ki, müvafiq fəaliyyət əsasən böhtənlərin atılması, yalnız ictimai rəyin formalasdırılması və ölkədəki vəziyyətin məqsədi şəkildə mənfi ovqatda, neqativ formada təqdim edilməsindən ibarətdir. Anti-Azərbaycan qüvvələrin kimliyi heç kəsəsir deyil. Onlar, ilk növbədə, erməni lobbisi və onların təsir dairəsində olan təşkilatlar, həmçinin, Azərbaycana təsir etməyə cəhd göstərən bəzi dairələr, o cümlədən, bu qüvvələrin alətə çevirdiyi daxili vasitələrdir. Belələrinin fəaliyyəti getdikcə daha neqativ xarakter alır və bu, son illər aydın şəkildə nəzərə çarpır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın birinci düşməni erməni lobbisidir: “Bu barədə mən əvvəller də demişəm, bu gün də istəyirəm ki, cəmiyyət də, partiya üzvləri də bilsinlər. Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha demek istəyirəm, heç kimdən çə-



kinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünkü Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımir. O, faktiki olaraq müstəməkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və biz də onlar üçün əsas düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bize qarşı olan düşmənçiliyindən qaynaqlanır”.

Mahiyət etibarı ilə erməni lobbisinin anti-Azərbaycan təbliğatını gücləndirmək cəhdələri bütün dünya miqyasında erməni yalanlarının, Ermənistanın işğalçı, təcavüzkar siyasetinin birmənalı ifası ilə bağlıdır. Bu, xülyaları boşça çıxan ermənipərest dairələri daha da aqressivləşdirir, qıcıqlandırır. Onlar müxtəlif uydurmalar, “qara piar”la ölkəməzə qarşı mənfi münasibet formalasdırmaq istəsələr də, buna müvəffəq ola bilmirlər. Əksinə, yalanları, firıldaqları, məkrli planları, həmişə olduğu kimi, yenə də öz başlarında çatlayır. Dövlət başçısının qeyd etdiyi kimi, indi insanları qərəzli, məkrli fikirlərle aldatmaq, yaniltmaq münkün deyil: “Onsuz da bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyil. Bəlkə 10 il, 20 il bundan əvvəl nəyisə demək, hansısa ölkə haqqında rəy yaratmaq daha da asan

idi. Bu gün bu, mümkün deyildir. Azərbaycana yüz minlərlə, milyonlarla xarici qonaq gelir. Azərbaycan dünyaya çıxır. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bütün müasir prosesləri izləyirik və bize sərfəli olan məsələləri Azərbaycanda həll edirik. Ona görə, bu böhtənlər, bu şər, bu iftira bize yapışır. Ancaq bu nəyi göstərir? Ancaq, onu göstərir ki, bize qarşı mübarizə bundan sonra da aparılacaq və bu mübarizənin müxtəlif mərkəzləri var”.

Qeyd edək ki, ermənilər son 150 ilde türklərə, azərbaycanlılara qarşı “mübarizə”də həmişə Qərbin, Rusyanın imperialist dairələrinin ucuz aletinə çevriliblər. Bu mənada, erməni lobbisinin neomüstəməkəçilik xəstəliyinə yoluxan dairələrin sıfarişlərini icra etdiyi hər kəsə bəlli dir. Belələri unudur ki, qeyri-sağlam münasibət, soyub-talamaqla, bu və ya digər ölkəyə müyyən bəhanə ilə soxulmaqla, onlar öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Müasir dünyada insanların düşüncəsi, fikirləri kifayət qədər inkişaf edib, yetkindir. Bu səbəbdən, ucuz təxribatlara əl atmaq, psixoloji mühərribə vasitələrindən istifadə etmək eksər hallarda gözənlənilən nəticəni doğurmur, eks-effekt verir. Hazırda Azərbaycan çox az ölkələrdən ki, müstəqil siyaseti ilə öz ayaqları üstündə dayanmayı-

carır. Bu mənada, müasirləşən, qloballaşan, inkişaf edən dünyaya müstəmləkə, metropoliya təfəkkürünü sırmış istəyənlər yanılırlar, böyük səhəvə yol verirlər. Hazırda bu yolu “könnüllü” seçən, forpost olmağı qərar verən işgalçı Ermənistan kimi ölkələrin aqibəti hər kəsə bəlli dir. İndi bu təcavüzkar ölkədə, hətta keçmiş SSRİ dönenində olduğundan iki dəfə az əhalisi yaşayır. Azalma meyili bu gündə davam edir. İşgalçi ölkəni hər ay minlərlə insan birdəfəlik tərk edir. Məhz bu səbəbdən, öz korporativ maraqlarını təmin etmək ümidi ilə kənar qüvvələr hər zaman müxtəlif yollarla Azərbaycana təsir göstərməyə cəhdələr edirlər. Bu, əvvəller də olub, indi də var, gələcəkdə olması da istisna deyil. Lakin antimilli qüvvələrin və onların himayəsinə sığınan xəyanətkar qrupların ölkəməzə müxtəlif üsullarla təzyiq, təsir göstərmək cəhdələr aradıl olaraq iflasa uğrayır. Azərbaycan xalqı hər zaman belə qüvvələrin karşısındada vahididir, həmrəydir, yenilməzdür. Hər bir ləyaqətli Azərbaycanlı bu gün kimin kim olduğunu çox yaxşı dərk edir. Milli müstəqillik, suveren dövlətçilik düşüncəsi hazırda Azərbaycan xalqının ictimai şüuruna hakim kəsilib. Minilliklərdən sözülləb gələn bu tarixi ənənə getdikcə daha da qüvvətlənir, möhkəmlənir.

RAGT Azərbaycanı bütün dünyada təbliğ etmək əzmindədir

Təşkilatın rəhbəri Leyla xanım Əliyevanın məqsədli fəaliyyəti öz missiyası, yükü və məsuliyyəti baxımından əhəmiyyətlidir

Fəaliyyətə başladığı zamandan xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən Rusiyalı Azərbaycan Gənclər Təşkilatı çoxşaxəli fəaliyyəti ilə millət və dövlət maraqları baxımından əhəmiyyətli layihələri uğurla gerçəkləşdirir. Həyata keçirilən layihələr təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın vətənsevərlik hisslerinə, milli düşüncəyə söyklənən fəaliyyətinin təzahürü olaraq qiymətini alır. Qurumun fəaliyyəti günü-gündən genişlənir və bütün dünyani əhatə etməyə başlayır. Bu gün artıq RAGT yetkin və çox fəal təşkilat kimi öz üzərinə düşən missiyani gerçəkləşdirir. Məlum oluğu kimi, təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılıb. RAGT bu missyanın öhdəsindən uğurla gəlir və bu gün Rusyanın azərbaycanlı gənclərinin hərəkatverici güvvəsidir.



Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm原则ləri ilə silahlandırdı, həyata keçirilən irimiqyaslı layihələrinin seadası inkişaf etmiş, nüfuzlu dövlətlərdən, en mötəbər beynəlxalq qurumlardan belə eşidilir. Bu, Leyla xanımın gənc olmasına baxmayaq, bacarıq və artıq peşəkarlığını təzahüründür. Rusyanın Azərbaycanlı Gənclər Təşkilatının dördüncü hesabat-seçki konfransında Leyla xanım Əliyevanın yenidən RAGT sədri seçilməsi onun fəaliyyətinə verilən qiymətin təzahürüdür. Ötən dövr ərizində Leyla xanım Əliyeva tərəfindən qarşıya qoyulmuş vezifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilmiş layihələr bunu əsaslandırır. Müasir dövrümüzde RAGT etrafında aparıcı qüvvə olan gəncləri six birleşdirib, Rusiya və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutub.

Həqiqətən də, Azərbaycan həqiqətlərinin bu gün dünya ölkələrinde yüksək səviyyədə yayılmışında Leyla xanımın xidmətləri vurgulanmalıdır. Belə ki, müasir həyatımızda ölkəmizin siyasi, iqtisadi və mədəni mənəzərəsi yüksək səviyyədə təbliğ edilir. Azərbaycan diasporu ilə əlaqələrinin genişləndirilməsi bu sahədə uğurun göstəricilərindən biridir. Rusiyadakı azərbaycanlı gənclərin six birleşməsində və onların Rusiya cəmiyyətinə integrasiya etməsində, Azərbaycanın bugünkü reallığının Rusiya iqtimaiyyətinə çatdırılmasında, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındaki nümayəndəyinin, Rusyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın məqsədli fəaliyyəti beş ilə yaxın

Nəzakət ƏLƏDDİNQIZI

YAP-in Sədr müavini Əli Əhmədovun Macaristanda rəsmi görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Macaristanda rəsmi görüşləri davam edir. Əli Əhmədov bu ölkəyə səfəri çərçivəsində ötən gün Macaristan parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb. Görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Milli Məclisdəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macaristan parlamentinin hakim "Fides" fraksiyası arasında əməkdaşlıq barəsində müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi, mədəni, humanitar, gənclər siyaseti və s. sahələrdə əməkdaşlığın hazırlığı vəziyeti və perspektivlərinə də toxunulub.



Azərbaycanın Macaristanda səfəri Vi-

laiet Quliyev, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Macaristan Xarici İşlər Nazirliyinin Qaqfaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşkeni görüşdə iştirak ediblər.

Azər Badamov: "YAP-in ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur"

"20 illik fəaliyyəti dövründə YAP ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasetə də ciddi və davamlı dəstəyini ifadə edib. Daha doğrusu, siyasi subyekti kimi YAP dövlətin sosial-iqtisadi siyasetinin fəal təbliğatçı qismində çıxış edib". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputati Azər Badamov deyib. A.Badamov bildirib ki, YAP-in ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur. Onun sözlerinə görə, normal cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasetinin əsas istiqamətlərindəndir.

"Bu mənada YAP-in da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətində fəaliyyətdir. Bir sözlə, partianın daxili siyaset strategiyasında da sosial və iqtisadi məsələlər önemli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyaset aparmağa üstünlük verib" -deyə, deputat qeyd edib.



İntiqam Hümbətov: "Yay-qış turizm istirahət kompleksi tikilir ki, bu da ölkəmizdə yeni turizm növünün - qış turizminin inkişafı deməkdir"

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı" çərçivəsində inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri de turizmdir. Ölkəmizdə olan yeraltı, yerüstü sərvətlər daxili turizmin və əhalinin istirahətinin təşkilinə geniş imkanlar yaradır. Son illərdə rayonlarımızda yardımçı şərait təkəcə daxili turistləri deyil, xarici turistləri de özüne cəlb edir. Bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi dinamik siyaset əsaslı inkişafın reallaşmasına və regionların sosial-iqtisadi inkişafına təkan olub. Artıq bölgələrin əksəriyyətində çox yaraşıqlı, turizm üçün əlverişli olan mehmanxanalar tikilib, əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa edilib. Bütün bular imkan verir ki, ölkəmizdə turizmi inkişaf etdirək. Son illər ölkəmizdə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2011-ci ildə Azərbaycana 2 mln. 234 min turist gəlmışdır. 2012-ci ildə isə bu rəqəm bir azda artmışdır. Dövlət Statistika Komitesinin məlumatlarına əsasən ölkədə turistlərin 76%-i qonaq evlərində və mehmanxanalarda yaşamağa, təxminən 14%-i turist bazalarında, 6,2%-i - pansionatlarda istirahət edirlər. Bu da keçən illərlə müqayisədə 14% və ya 276 min nəfər çox-



dur. Mütəxəssislərin rəyinə əsasən, turizmə qoyulan sərmaye öz bəhrəsini qısa zamanda verir. Turizmi cəlbedici edən cəhətlərdən biri də qlobal bazarın ildən-ildə genişlənməsidir. Son 10 ildə Azərbaycana gələn əcnəbi vətənaşların sayı 2 dəfədən çox artıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov "Səs"ə açıqlamasında bildirmişdir ki, hazırda Azərbaycanda turizmin prioritet təşkil edən növləri mədəni, rekreasiya-müalicə, ov, ekoloji və kənd turizmidir: "Mədəniyyət və Turizm Nazirliyinin dəstəyile Qəbələde, Quba və Qusar bölgələrində qış turizminin yaradılması istiqamətində işlər görülür. 2012-ci ilin sonunda xızık yolu istifadəyə veriləcək və ilk turistlərin qəbuluna başlanılaçaq. Bu layihə böyük layihələrdən biridir. Yay-qış turizm istirahət kompleksi tikilir ki, bu da ölkəmizdə yeni turizm növünün - qış turizminin inkişafı deməkdir". İ.Hümbətovun sözlərinə görə, nazirliyin qarşısına qoyduğu məsələlərdən biri də qış turizm mövsümünün müddətinin artırılmasıdır. Bu istiqamətde geniş və təxirəsalınmaz işlər görülməkdədir.

RUQİYYƏ CƏFƏROVA

Oqtay Əsədov: "Ölkəmizdə demokratiyanın dərinləşməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir"

Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafında maraqlıdır". Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov AŞ PA-nın Monitoring Komitəsinin hemmeruziçiləri Pedro Agramunt Font de Moran və Cozef Debono Qrexle görüşündə deyib. O.Əsədov bildirib ki, ölkəmiz Avropa Şurasının 55 sənədində qoşulub, təşkilat qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşır, onları ardıcıl olaraq həyata keçirib. Bu öhdəliklərin böyük əksəriyyəti artıq yerine yetirilib. Spikerin sözlərinə görə, 1994-cü ildən bu günədək Azərbaycanda 52 efv fermanı imzalanıb, ölkə parlamenti 9 Amnistiya Aktı qəbul edib. "Azərbaycanda kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları sərbəst fəaliyyət göstərirler. Ölkədə demokratiyanın dərinləşməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bütün bunlar Azərbaycan hökumətinin və dövlətinin bu sahəyə göstərdiyi böyük diqqətin nümunəsidir"- deyə, spiker vurğulayıb.



Asəf Hacıyev: "Ermənistan ölüm ayağında olan xəstəyə bənzəyir"

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında sözügedən qurumun vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri şöbəsinin müdürü, millət vəkili Asef Hacıyev Ermənistan nümayəndə heyətinin sessiyaya gəlməməsini işgalçı ölkənin ölüm ayağında olan xəstəliyi kimi dəyərləndirilib: "Əger bir ölkədə ki, parlament sədrinin dəftərxanasından məktub it-bata düşür, görün bu ölkə nə vəziyyətdədir. Bu onu göstərir ki, həmin ölkə ölüm ayağında olan xəstəyə bənzəyir".

A.Hacıyev onu da vurğuladı ki, bu ilin avqust ayının sonlarında QDİƏT PM-in Beynəlxalq Katibliyinin rəhbərliyi Azərbaycanda səfərde olub və bu səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş zamanı bütün nümayəndə heyətlərinə rəsmi dəvət məktubları imzalanaraq təqdim edilib: "Bundan sonra da QDİƏT PM-in Beynəlxalq Katibliyini tərəfindən həmin dəvət məktubları bütün ölkələrə, o cümlədən, Ermənistan göndərilib. Ancaq çox təessüflər olsun ki, bu günlərdə Ermənistanın spikeri belə bir bəyanatla çıxış edib ki, guya onlara dəvət məktubu göndəriləməyib. Bu, ağ yalandır, bu, növbəti erməni şousudur. Beynəlxalq Katiblik də bir daha təsdiq edə bilər ki, belə bir dəvət məktubu Ermənistan göndərilib. Onu da qeyd edim ki, sonradan Ermənistan parlamentinin mətbuat katibi belə bir məlumat yaydı ki, guya dəvət məktubu spikerin dəftərxanasından yoxa çıxıb. İndi görün bu ölkədə vəziyyət nə yerdədir. Bu ölkə ölüm ayağında olan xəstəyə bənzəyir. Bunun başqa adı yoxdur". QDİƏT PM-in baş katibi Kiril Oleqoviç də məktubun Ermənistan göndərdiyini təsdiqlədi: "Şəxsən təsdiqləyirəm ki, belə bir dəvət məktubunu şəxsən mənə bu ilin avqust ayında Oqtay Əsədov cənabları verib və mən də onu Ermənistan göndərmişəm".

A.Səmədova



Ağsu şəhərinin su təchizatı yenidən qurulur

Bəzi kütləvi informasiya vasitələrində Ağsu rayon sahilərinin, yeni su və kanalizasiya borularının çəkilişi zamanı asfalt ortuyünün bərbad vəziyyətdə salınmasına etiraz əlaməti olaraq aksiya keçirdikləri qeyd edilib.

SİA-nın əməkdaşı bununla bağlı Ağsu Rayon İcra Həkimiyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, rayonda əvvəller kanalizasiya sistemi mövcud olmayıb. Bu problemin aradan qaldırılması üçün öten ilin axılarından Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilmiş "Milli su təchizat və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrasına başlanılıb. Artıq bu layihənin həyata keçirilməsi üzrə işlərin 70 faizdən çoxu görülüb. Hazırda layihənin icrası davam etdirilir. Demək olar ki, şəhərin bütün küçələrində qazıntı işləri aparıldığı üçün şəhər sakinlərinin gedis-gelişində müvəqqəti çətinliklər yaranıb. Bununla əlaqədər 27 noyabr tarixdə şəhərin 15 nəfərə yaxın sakini layihənin icrasını həyata keçirən "AS" inşaat şirkətlər qrupunun yerləşdiyi ofise gedərək şəhərin küçələrində qış dövründə insanların gedis-gelişinin rahatlığını təmin etmek məqsədilə müafiq tədbirlər görülməsi xahişi ilə müraciət edilib. Şirkətin rəhbərliyi gedərək əhalinin istifadəsinə veriləcək bu iri miqyaslı layihənin yekunlaşmasına hələ 2 ay qaldığını və bununla bağlı töredilmiş müvəqqəti narahatlığı görə üzr istədiklərini bildirib. Lakin buna baxmayaraq küçələrdə insanların gedis-gelişinin rahatlığını təmin etmek məqsədi ilə xüsusi tədbirlər görülməcəyi qeyd edən şirkət rəsmiləri bir müddətdən sonra əhalini yüksək səviyyəli komunal xidmətlərlə təmin edəcəklərinə bildiriblər.

Bir daha bildiririk ki, Ağsu əhalisi şəhərdə aparılan quruculuq və abadlıq işlərini alıqlayır və bu lahiyyələrin neticə etibarı ilə onların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyini gözəl bilir. Təessüflər olsun ki, kimlərisə bu aparılan işlər əksinə olaraq qıcıqlandırır, eks təqdirdə bir qrup sakinin müraciətini aksiya kimi təqdim etməzdilər.

“Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir”

Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir". Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın dekabrın 10-da keçirilməsi planlaşdırılan razılaşdırılmamış aksiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifət kütłəvi aksiyalar üçün ayrılmış müvafiq yerləri dolduracaq qədər elektorata malik deyil: "Ona görə də müvafiq qurumlarla razılaşdırılmamış yerlərdə, insanların çox olduğu mərkəzi küçələrdə, ticarət mərkəzlərinin qarşısında öz qohumlarından ibarət kiçik qruplarla aksiya keçirməyə cəhd göstərirler. Belə aksiyaları təşkil etməkdə müxalifətin əsas məqsədi özlərinin sosial bazasının olmamasından diqqəti yayındırmaqdır".

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist Eldəniz Quliyevin Azərbaycan Dövlətciliyi Namine Demokratik Taliş Birliyini təsis etməsi məsələsinə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, yeni yaranan təşkilata Azərbaycan Dövlətciliyi Namine Demokratik Taliş Birliyinin adının qoyulmasından bunların səviyyəsi görünür. Onun fikrincə, yeni yaradılan təşkilatın məqəsdi və məramı dövlətciliyə zidd ola bilər: "Azərbaycanda talişlərin mədəniyyət mərkəzləri və cəmiyyətləri var. Ölkəmizdə taliş dili, mədəniyyəti və folkloruna kifayət qədər şərait yaradılıb. Bilirsiz ki, İctimai Televiziya Azərbaycanda yaşayan milli azlıqların folkloru, mədəniyyəti və digər adət-ənənələri ilə bağlı müxtəlif verilişlər hazırlayıb".

Millet vəkili təşkilatın təsisçilərindən olan Eldəniz Quliyevi sərt tənqid edib: "Bu təşkilatın təsisçilərindən olan Eldəniz Quliyev isə adını ziyalı qoyub. Bu adamın nəyi ziyalıdır?

Onun danışıqlarına və səsləndiriyi ifadələrə fikir versəniz, görürərsiz ki, bu adam ziyalılıqdan tamam kənar adamdır. E.Quliyev normal təbiyəye və mədəniyyətə malik olmayan insandır. O, adını ssenarist və kinorejissor qoyub, amma kinostudiyada çalışan adamlar yaxşı bilir ki, E.Quliyevin ömrü boyu işi-peşəsi kinostudiya rəhbərliyində Mərkəzi Komitəyə material yazmaqdan ibarət olub. Onun həyatında çəkdiyi bir kino olub, o da o qədər bivecdir ki, əger artistlər yaxşı rol oynamasayırlar, heç kinoya da baxan olmazdı. İndi isə E.Quliyev "cin" kimi bu təşkilatdan o təşkilata, o təşkilatdan isə bu təşkilata qaçır. Hər gedirse, bu adamı qovurlar. Çünkü, E.Quliyev deməqəq insandır. Yəni, belə bir insanın hər hansı təşkilatda olması, həmin təşkilata aşağılıq gətirir. E.Quliyev YAP-in ünvanına da müəyyən fikirlər səsləndirib. Deyim ki, YAP-in ən sırvı üzvünün kəsib atlığı dırnaq Azərbaycan xalqına E.Quliyevdən da haç xidmət göstərib.

E.Quliyev indi də Rusyanın və digər yerlərin 5-10 manat pulunu alıb, ələltiliq etməklə məşğul olur. E.Quliyev isə yeməkdən başı da xaşa oxşayır".



yevin ömrü boyu da işi-peşəsi belə işlərlə məşğul olmaq olub. Bu cür adamların Azərbaycanda olmağı bir tərəfdən yaxşıdır. Çünkü, Azərbaycanda E.Quliyev kimi adamlara baxıb yaxşı ilə pisi seçirlər. E.Quliyevin "ipinin" kimin əlində olması hamiya bəlidir. Onun İranla da əlaqəsi ola bilər. Ayağı sürüşkən quşa hərə yerdən dən tökən kimi, bunlar müxtəlif yerlərdən dəstək axtarırlar. Təbii ki, bu şəxslər bu cür hərəkətləri ilə heç nəye nail ola bilməyecəklər. Bu cür yollarla Azərbaycanda aranı qarışdırmaq mümkün deyil. Azərbaycanda xalqlar bərabər şəkildə yaşayırlar və dövlət tərəfindən onlar üçün bütün şərait yaradılıb".

Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtarıyyətinin (AzerRos) prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) təsisçisi Söyüń Sadıqovun son günlər hakimiyyətlə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.

O deyib ki, bu cür adamların birdən-bire azərbaycanlıları haqqında danışması Azərbaycan dövlətinə ləkə getirir. Onun sözlərinə görə, S.Sadıqov Rusiya vətəndaşdır ve onun Azərbaycana heç bir aidiyyəti yoxdur. S.Sadıqovun heç zaman azərbaycanlıların hüququnu müdafiə etmədiyi diqqətə çatdırın S.Novruzov deyib: "Söyüńün mərifətli bir adı belə, yoxdur. Mən bu adama baxanda düşüñürəm ki, S.Sadıqov dükən arxasından indi çıxbı gəlir və Azərbaycanın adından ermənilərlə danışıqlar aparır. S.Sadıqov gedib özüne, təfəkkürünə, dünya görüşünə baxsıń. S.Sadıqova baxan kimi hər kəs onun alverci olduğunu görür".

YAP-çı millət vəkili S.Sadıqovun diaspora haqqında söylədiyi fikirlərə də toxunub: "Ötən dəfə S.Sadıqovun diaspora haqqında söylədiyi fikirləre baxıram. Bu adam hələ diasporun nə olduğunu bilmir. Bu adamın düşüncə tərzi və ağılı çox aşağıdır. Bu adamın diaspora anlayışından belə xəbəri yoxdur. S.Sadıqov hələ bilmir ki, diaspora təkcə Azərbaycan vətəndaşı olmur, hər millətdən, vətəndaşdan ola bilər. Bu cür təfəkkürə malik olan S.Sadıqov hələ utanmadan gedib ermənilərlə danışıqlar da aparır. Bunun ipini elə burublar ki, hələ özü də nə işlə məşğul olduğunu qanımr. Artıq onun yanındakı adamlar da oradan ayrılırlar. S.Sadıqov səviyyəsində adamin yanında olmağın özü bir xəcalətdir. S.Sadıqov xəş yeməkdən başı da xaşa oxşayır".

Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan S.Novruzov bildirib ki, hazırda Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur: "İki ölkə arasında münasibətlər normal vəziyyətdədir. Sadəcə olaraq S.Sadıqov kimi "axsaq keçilər" aranı qarışdırmaq isteyirlər".

"Azərbaycan dövləti soydaşlarımızın Gürcüstəndə qalması üçün çox iş görür, ora investisiya yatırılır, iş yerləri açılır"

Son günler "Ölkədən getmək, ölkəyə gelmək və pasportlar haqqında" qanunun tətbiqi sərtləşdirilib və indiyədək müəyyən güzəştərdən istifadə etmiş Gürcüstəndə azərbaycanlıları problemlə üzləşib. İndi onların Azərbaycan ərazisində üç ay deyil, yalnız bir ay müveqqəti qeydiyyatda yaşamasına icaza verilir. S.Novruzov bu məsələyə münasibətini belə izah edib: "Azərbaycanlılar vaxtile Ermənistanda etdikləri sehvi indi de Gürcüstəndə təkrarlamamalıdır. Kommunist Partiyasının ən böyük sehvi onda idi ki, Ermənistanda yaşayan soydaşlarımızın Azərbaycana köçməsinin qarşısını almadı. Azərbaycanlılar yavaş-yavaş köçüb gəldilər və nəticədə Ermənistanda olan qədim dədə-baba yerlərimizi itirdik. Həmin dövrde Ermənistanda yaşayan azərbaycanlıları dəstek verilmedi, nümayəndə heyəti getmədi, bu işi kimsənin təşkil etdiyi araşdırılmadı, aqsaqqallara, sözükeçən adamlara izah olunmadı ki, burada torpağın, evin var, dədə-baba yurdundur, burada yaşamanısan, hara gedirsin. Azərbaycanlılara heç kim da yaq olmadı və onlar deportasiyaya məruz qaldılar.

Soydaşlarımızın Gürcüstəndə yaşadıqları ərazilər azərbaycanlıların əzəliyəbədi torpaqlarıdır. Orada yaşayan azərbaycanlılar oranın köklü sakınləridir, etnik azlıq deyillər, torpaqların əsl sahibidlər. Amma orada yaşayınlar ne edirlər? Azərbaycana gəlirlər, burada günləri xoş olur və nəticədə ümumi, əsas princip yaddan çıxır, ata-baba yurdunu atıb gəlirlər. Məsələ ondadır ki, bu insanlar əksər halda qeydiyyata da düşmürələr. Onlar bizim azərbaycanlılardır, qardaş-bacılarımızdır. Amma bizim oradakı ərazilərimizin qorunması, azərbaycanlıların öz yerlərində daimi qalmaları, torpaqlarını əkib-becərmələri, əllərinin işe öyrənməsi, gürç məktəblərində oxuyub gürç dilini öyrənmələri, dövlət strukturlarında işləmələri, Gürcüstən cəmiyyətinə integrasiya olunmalar üçün mütləq oturaq həyat olmalıdır.

Azərbaycan dövləti soydaşlarımızın Gürcüstəndə qalması üçün çox iş görür, ora investisiya yatırılır, iş yerləri açılır. Dövlət Neft Şirkətinin Gürcüstən nümayəndəlinin işçilərinin əksəriyyəti azərbaycanlıdır. Başqa şirkətlər də var, onların da işçilərinin böyük hissəsi azərbaycanlılardan ibarətdir. İnsanlar özləri də iş axtarib tapmalıdır. Torpaq sahələrində işləməlidirlər. Amma işləmek istəmirler. Gedib yerini belləsin. Türkiyədə zavodda 200-300 dollara işləməyi qəbul edirlər, amma öz torpaqlarında, öz həyətlərində işləməyi yox.

Latviyanın Baş naziri Dövlət Bayraqı Meydanı ilə tanış olub

L atviya Respublikasının Baş naziri Valdis Dombrovskis Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 29-da Dövlət Bayraqı Meydanı ilə tanış olmuşdur.



Əvvəlcə qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayraqı Meydanı ilə birləşdirilməsinə dair tapşırıqları esasında bu ərazi də heyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayraqı Meydanının yaradılması barədə Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayraqı Günü kimi qeyd olunur.

Meydan üçün seçilmiş yer Dövlət Bayraqının paytaxtın müxtəlif nöqtələrində görünməsinə imkan yaradır. Dövlət Bayraqı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayraqı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayraqın eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kilogramdır.

Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin metni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Səkkizgözlü ulduz formasında yaradılmış Dövlət Bayraqı Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərde Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalasması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fealiyyətini eks etdirən coxsayılı fotosalar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayraqı, Silahlı Qüvvələrin qoşun növlerinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayraqı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayraqı direyinin dünyada ən hündür bayraq direyi olduğunu təsdiq edən 2010-cu 29 may tarixli sertifikati, müxtəlif kitablar, fotosəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır. Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur. Ətrafi seyr edən qonağa "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" bərədə de ətraflı məlumat verilmişdir. Dövlət Bayraqı Meydanı ilə tanışlıq Valdis Dombrovskisədə xoş təessürat yaratmışdır.

Müasir dövrümüzün artan iqtisadiyyati, siyasi sabitlik, Dövlət Proqramlarının, iri-miqyaslı layihələrin həyata keçirilməsi müxtəlif sahələrdə nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Azərbaycanda turizm sahəsinə də nəzərə çarpan uğurlar özünü göstərir. Həyata keçirilən dövlət siyaseti nəticəsində turizm sahəsinə beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sira aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub.

Turistlərə göstərilən xidmetin səviyyəsi yaxşılaşdırılıb. Artıq müasir dövrümüzde Bakı şəhərindəki mehmanxanalarda 9790, regionlardakı mehmanxanalarda ise 22 min 60 yer mövcuddur. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və turizm infrastrukturunun sürətli inkişafı nəticəsində mehmanxanaların xidmətlərindən istifadə edən xarici ölkə vətəndaşlarının sayıda daha çox artım müşahidə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il otellərdən əldə edilən gəlir 36,9 faiz artaraq 68,8 milyon manat olub. Azərbaycana olan bu diqqət turizm siyasetinin həyata keçirilməsi ilə yanaşı, ölkəmizdə yer kürsəsində mövcud olan 11 iqlim qurşağından 9-nun olmasına, eyni zamanda, onun maddi mədəniyyət abidələri, tarixi zənginliyidir. Amma tessüf-lə qeyd edək ki, bu gün həmin nümunələrin bir qismi işğal altındadır. Belə ki, tarixi dövrü əhatə edən maddi nümunələr içərisində Azix mağarasının yeri xüsusi iddir. Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtılıq dünyadan ən qədim insanların yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur. Azix mağarası dünyada İndiya qədər aşkar edilmiş mağaralardan ən böyüklerindən bıdır.

Azərbaycanın flora və faunası "Ginnesin rekordlar kitabı"nda

Azərbaycan təbəti, onun ərazisində yerləşən incilər ölkəmizin zəngiliyinə daha bir rəng də əlavə edir. Belə ki, Azərbaycanın cənub bölgəsində bitən dəmirağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir. Çox maraqlıdır ki, bu ağacın qol-budağı nə odda yanır, nə də suda batır. Ona mismar çalmaq da qeyri-mümkündür. Taliş meşələrində bitən bu ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur ki, ağacın budaları bir-birinə sərtündükə bitişir. Dəmirağac möhkəm oduncuğa malik olduğundan, əsasən, telefon və elektrik dırəkləri üçün, körpülərin tikilməsində, maşın

ve alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur. Eldar şamı isə dünyada təbii halda yalnız Azərbaycanda - Qabırrı çayının sağ sahilində, Elləroyuğu dağında bitir. "Ginnesin rekordlar kitabı"na daxil edilən Xəzər suitisi dünya okeanının ən kiçik suitisidir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı Beynəlxalq



xüsusiyyətinə görə tanınır. Deyilənə görə, hələ 6 min il əvvəl buradan duz çıxarıılır. Şöhrəti dünyaya səs salan "İpek yol"dan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərqi ölkələrinə "Duz yolu" uzanıb. Həmin ölkələrə buradan duz daşınılıb. Burada bütün dünyada məşhur olan Duz Dağı Fizioterapiya Mərkəzi fəaliyyət göstərir.

Bu sırada Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri olan Naftalan neftini de vurgulamaq yenrinə düşər. Bu, dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakterik xüsusiyyəti daşımaqla yanaşı, fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Tərkibində kifayət miqdarda qətran olması su ile möhkəm emulsiya əmələ getirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük - oynaq, dəri, qadın xəstiliklərinin və uroloji xəstiliklər, əsəb, genikoloji, uroloji və dəri xəstiliklərinin, eləcə də, qa-

Azərbaycan turistlər üçün sırlı məkandır



Təbəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil edilib. Sözsüz ki, belə flora və faunaya malik bir ölkəni səyahət etmək, ən nadir nümunələrin canlı şahidi olmaq xarici vətəndaşlar üçün arzu olunanıdır.

Azərbaycanın əsrarəngiz lövhələrini görmək, onun tarixi, memarlıq əslubunu ilə bilgi əldə etmək həvəsi onlar Odlar Yurduna sefər etməyə sövq edir. Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı Bayraq Meydanı istənilen turistin diqqətində olur. Belə ki, bayraqın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 metr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı direyinin dünyada ən hündür bayraq direyi olduğunu təsdiq edib (162 metr).

Dünyada ilk neft platforması da Azərbaycandadır.

Ceyms Bondun məşhur sərgüzəştəndən biri olan "Dünya kifayət deyil" filminin əsas kadrları məhz burada - Neft Daşlarında ləntə alınıb. Şəhər tipli qəsəbə olan Neft Daşları "Qara daşların" ətrafında tikilib.

Azərbaycan turistlərin müalicə ocağına çevrilib

Azərbaycan həm də müalicəvi əhəmiyyətə malik bir məmlekətdir. Dünyada yeganə olan Naxçıvan duz dağı təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici

ra ciyər xəsteliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.

Dünyanın nadir möcüzəli məkanı

Əshabi-Kəhf Azərbaycanın Naxçıvan şəhərindən təqribən 12 km aralı, İländən ilə Nəhəcir dağı arasındaki təbii mağarada zi-yarətgahdır. Dünyanın nadir zi-yarətgahlarından biridir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən, müqəddəs Quranda məlumat var. Lakin aparılmış hərətəfli araşdırmalara əsasən "Quran-Kərim"də adı çəkilən zi-yarətgah məhz Naxçıvana aiddir.

Mağaranın quruluşu, təbii-coğrafi şəraitlə ilə tanışlıq buranın dünyadan ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Azərbaycan dünyanın möcüzəli bir ölkəsi kimi də tanır. Dünyanın möcüzələrindən biri sayılan Yanardağ burada yerləşir. İslam dinindən əvvəl Yanardağ atəşpərstərin dini inanc, sitayış yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə və rəvayət mövcuddur.

Yanardağdan bir az aralıda, yəni 200 metr cənubda yerin altından zəif vulkan püşkürü və etrafı lillə qarışq su səpələyir. Həmin vulkan suyu ilə bərabər yerdən çıxan kükürdü qaza alışqan yaxınlaşdıranda, ani olaraq alovun yanmasını müşahidə etmək olar. Abidənin etrafında yanan alov 10-15 metr hündürlüyüdək qalxır. Qış fəslində alovun şölesi daha aydın görünür.

Bütün bunlar ve adları çekilməyən onlarla maddi nümunələr Azərbaycan turizminin inkişafında əhəmiyyətli rol oynayır, ölkəmizin möhtəşəmləyini təqdim edir.





Təcili səfərlər və qərargahda qalan əfəllər

VALEH MƏHƏRRƏMLİ

Hazırda Isa Qəmbər Almaniyada, Arif Hacılı ise ABŞ-dadır. Əli Kərimli böyük qibətə hissi ilə onların görüşlərini paytaxtımızdan izləməli olacaq. A.Hacılı və İ.Qəmbər adı turist səfərinə çıxmayıblar. Onlar öz iddialarına dəstekçi axtarışındadırlar. Necə ki, cəhənnəmə gedən özüne yoldaş axtarışına çıxır. Əli Kərimli isə ölkə daxilində dəstekçi ovlamaqla kifayətlənir. "Ziyalılar Forumu" və "Milyaderler klubu" onun tilovu həndəvərində dolaşır. Eldəniz Quliyev və Rüstəm İbrahimbəyov daha çox Müsavat ahənginə dingildəsələr, bəxti getirəcəyi təqdirdə, Ə.Kərimliyə də yaxınlaşa bilerlər. Gündən Şərqdən və ya Qərbən çıxmışının bunlar üçün bir o qədər əhəmiyyəti yoxdur. Təki şəxsi mənafələri təmin olunsun. Ə.Kərimli prezidentliyə namizəd kimi "İctimai Palata"nın məhz onun adını çəkəcəyini gözleyir. Xaricə getmək üçün isə hələ de pasport ala bilir. Qalib AXCP-nin dörd divarı arasında. Yaman xiffət çekir. Ona elə gelir ki, İ.Qəmbər Almaniyada, A.Hacılı isə ABŞ-da qaz vurub, qazan doldurur. O, isə həm qazsız, həm də qazansız qalıb.

İ.Qəmbər Almaniyada, doğrudan da, qaz vurub, qazan doldurmaq niyyətiley gedib. Qazanı da "Freedom Haus" Fonduñun ölçülərinə uyğunlaşmağa çalışıb. İstəyir ki, dibsiz qazanına atılacaq qazlar yep-yeke olsun. Çünkü balaca qazanlarla prezidentliyə namizədiyini təmin edəcək çoxsaylı elektorat cəlb etməyin ağırlığını yaxşı başa düşür. "İctimai Palata"nın koordinasiya şurasını da etibarı azalıb. Qorxur ki, oradan rəqiblərindən birinin adı çıxsın, o qalısın ortalıqda avara-sərgərdən. Odur ki, fonddan imdad diləmək üçün bir neçə bossuna ağız açmaq istəyir. Avropadakı erməni dəstəkçiləri İ.Qəmbərə maliyyə yardımı ayıracalarına söz verirlər. Adının açıqlanmasını istəmeyən Müsavatdakı mənbəmizin biziñ sızdırıldığı məlumatata görə, İ.Qəmbər Almaniyada olduğunu eşidən Aram Manukyan ciblərini qıymətdən düşməkdə olan avrolarla doldurub, Parisdən Berlinə və Bonna başqanı axtarmağa gedib. Həmkarlar uzun müddətdir ki, uzağa gedən qlobal dairəli plan hazırlığına girişiblər. Daha bir neçə müddəən başa çatdıracaqları təqdirde, həm İ.Qəmbər, həm də A.Manukyanın iddiaları təmin ediləcək. Onlar bir-birinə tay və bağırı-badaş siyasetbəllərdir. Necə deyərlər, taylı-tayını tapmasa, pis keçərək axır günü.

A.Hacılı uzaq ABŞ-a tamamilə başqa məqsədə gedib. O, nəinki İ.Qəmbər prezident seçkilərində iştirakına maneçilik töretmək istəmir, hətta onun qələbəsini ürəkdən arzulayıb. A.Hacılı ona inanmaya "yalan deyən kor olsun, üstəlik, nankor olsun" deyir. A.Hacılıının yeganə məqsədi, İ.Qəmbər maneəsini dəf etdikdən sonra, keçib Müsavat başqanı kursusunda oturmaqdır. Vəssalam, südtamam. Hələlik, başqa arzusu yoxdur. Sonralar imkan elə düşsə, əlbəttə, parlamentə də, hətta prezident seçkilərinə də namizədiyini irəli sürəcək. Hələlik, o, ABŞ-da Rəsul Quliyevi axtarır ki, Müsavat sədri kimi "Məşvərət Məclisi"nde onu dəstəkləsin və ona maliyyə dəstəyi ayırsın. Bunları vəd edəcəyi halda, o, İsa bəyən üz döndərib, R.Quliyevin ətəyində namaz qılmağa da hazırlır. Bax, belə-belə işlər, qırılışın keşlər, düzəlsin işlər. Budur bizim "qəhrəmanlarımızın" səfərlərinin başlıca məqsədləri. Əl ayısını incitmesən meşəyə qaçmaz, başlıca məqsədsiz heç bir iş aşmaz.

Azərbaycan tarixi köklərə malik və inkişafda olan müstəqil dövlətdir

Dünya mətbuatı Azərbaycan həqiqətlərini yazmaqdə davam edir

Azərbaycan bu gün artan iqtisadi potensialı, iictimai-siyasi həyatı, mədəni inkişaf və uğurları ilə dönyanın nəzər nöqtəsindədir. Azərbaycan ponoraması beynəlxalq aləmdə daha parlaq və qabarıq təsir bağışlayır.

Ölkəmizin tarixi və müasir həyatının qovuşlığında Azərbaycan dünya iqtisadiyyətini təccübəldədir və onları natiyyətləri ilə heyretdə salır. Ölkəmizə yönələn bu diqqət dünya mətbu orqanlarında, nüfuzlu televiziya kanallarında xüsusi olaraq yer alır. Bu məqalə və verilişlərde Azərbaycanın iqtisadi-siyasi proseslərə rol və mövqeyi də diqqətə çatdırılır. Bele ki, bu günlərdə Fransanın nüfuzlu "France-24" televiziya kanalında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılmış "Dağlıq Qarabağ: Avropa qapılarında barit çəlləyi" adlı veriliş Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bəhs edib. Verilişin əvvəlində münaqişə barədə tamaşaçılar məlumat verən Avropa Birliyi Təhlükəsizlik Araşdırmaçıları İnstitutunun əməkdaşı Damyan Hellı bildirib ki, Sovet İttifaqı dağılıandan sonra yaranan "dondurulmuş" münaqişələr arasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi digərlərindən tamamilə fərqlənir. Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağda məskunlaşmış ermənilər bir qrup erməni millətçisinin təbliğatına uyaraq, "öz müqəddəratları təyin etmək", Azərbaycanın tərkibindən çıxaraq, Ermənistana birləşmək iddiaları ilə mitinqlərə başlayıblar. Baş verən mühərbiə neticəsində, 30 min-dən artıq insan həlak olub, Azərbaycan ərazilərinin 20 faizi işğala məruz qalıb.

Adlıçəkilən verilişdə, hətta qondarma "Dağlıq Qarabağ Respublikası"nın heç bir ölkə və beynəlxalq təşkilat tərefində tanınmadığı vurğulanıb. Beynəlxalq təşkilatların səylərinə baxmayaq, 20 il ərzində münaqişənin danişqalar yolu ilə həlli istiqamətində heç bir irəliliyə əldə edilmədiyi çoxsaylı tamaşaçıların diqqətine çatdırılıb.

Münaqişənin "Avropa qapılarında Qafqazın barit çəlləyi" adlandırılduğu verilişdə doğma yurd-yuvalarından didərin düşmüş insanların çəkdikləri əzabəziiyyətlərdən belə səhəbət açılıb. Dinindən və irqindən asılı olmayaraq tamaşaçıların Xocalıdan və Şuşadan olan məcburi köçkünlərin vəziyyətini seyr etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əhemməyyət daşıyır. Mühərbiə vaxtı ermənilərin azərbaycanlılara qarşı töretdikləri vəhşiliykləri ləntə alınmış kadrlardan izleyən insanlar erməni vəhşiliyinin en son həddini, bəşəriyyətə qarşı olan qərəzlə münasibətinin şahidi olublar.

BMT və digər beynəlxalq təşkilatların Cenevrə şəhərində yerləşən bölmələri yanında akkredite olunmuş diplomatik korpusun yüksək tirajla ingilis və fransız dillerində çap edilən "UN Special" jurnalı da Azərbaycan həqiqətlərini işıqlandırmağa çalışıb. Ətən əsrin sonunda başlanılan münaqişə dünya mətbuatının səhifələrində ardıcıl olaraq yer alır. "Şuşa-Azərbaycan mədəniyyətinin

məbedi" adlı məqalədə dünya iqtisadiyyətə Azərbaycan milli mədəniyyəti faktları əsasında çatdırılır. Müəllif XVIII əsrin 50-ci illərində əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının siyasi və iqtisadi mərkəzə çevrilən Şuşa şəhərinin tarixi abidələri, o cümlədən, "Qara Böyükxanım qəsri", "Yuxarı və Aşağı Gövhərəğa məscidləri", həmçinin, milli-memarlıq və şəhər quruculuğu nümunələri olan "Gəncə qala divarları" və "Xan bağı" haqqında oxuculara məlumat verib.

Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, mədəni və siyasi həyatında oynadığı mühüm rol və musiqi ənənələrinin mərkəzi kimi əhəmiyyəti göstərilmiş, bu şəhərin "Qafqazın Konservatoriyası" adlandırılduğu qeyd edilib. Oxucular bu materiallər əsasında Şuşanın öz nadir tarixi və mədəni abidələri ilə yanaşı şairləri, bəstekarları və müsicilər ilə də məşhur olduğunun da şahidinə çevrilirlər. Azərbaycanın Dağlıq Qarabağ regionu mədəniyyət və incəsənət besiyi olan bu şəhər Azərbaycan xalqının siyasi və mənəvi həyatında əvəzsiz rol oynayır. Qələmə alınan bu faktlar tarixi həqiqətlərin üzə çıxarılmasında bir vasitədir. Dünyaya artıq bir mesajdır ki, Azərbaycan tarixi köklərə malik və inkişafda olan müstəqil dövlətdir.

Azərbaycanda Avropaya nümunə ola biləcək tolerant cəmiyyət qurulub

Azərbaycan dünya mətbuatında tolerantlığın ünvanı, sülhün, əmin-amanlığın tərənnümcüsü olaraq da tanınır. Bu, artıq məməkətimizin bir şəhərə çevrilər. Dünyanı xeyirxah əməlləri ilə heyretləndirən Azərbaycan sivil dövlətlər tərefindən daim izlənilir. Heydər Əliyev Fonduñun mədəni-sosialiyonlu tədbirlərin icraçısı kimi çıxışı belə diqqətən yaxınlaşır və dünya mətbuatının səhifələrini bəzəyir. Gündəlik nəşr olunan "Le Perche" qəzetində Heydər Əliyev Fonduñun Fransada bir çox mədəni abidənin bərpası ilə əlaqədar göstərdiyi humanitar yardım barədə "Azərbaycandan gələn yardımçılar" sərlövhəli məqalədə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fonduñun Bellu kilsəsinin vitrininin bərpasına yardım göstərməsi yüksək qiymətləndirilmişdir.

Qafqazın neftlə zəngin ölkəsinin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fonduñun Perşə, həmçinin, dünyada bir çox mədəni abidənin bərpasına yaxından yardım göstərməsi məqalədə özənsini tapıb. Qafqazın ölkəmizlə bağlı fikirləri də yer almışdır. Senator Natali Qulenin ölkəmizlə bağlı fikirləri də yer almışdır. Senator xanım Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə mədəniyyət sahəsində uğurlu siyaset apardığını, Vatikanda kitablarının işıqlandırmağa çalışıb. Ətən əsrin sonunda başlanılan münaqişə dünya mətbuatının səhifələrində ardıcıl olaraq yer alır. "Şuşa-Azərbaycan mədəniyyətinin

senatorun təklifi ilə müsəlman ölkəsinin xristian mədəni ərsinə bərpasına yardım ayırması mədəniyyətlərarası dialoqun inkişafının təzahürü kimi deyərləndirilir.

Bu yaxınlarda Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, bu ölkədə fealiyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və "Odlar Yurdu" qurumunun təşkilatlığı ilə "Avropa multikulturalizmin perspektivləri: Dillərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans keçirilməsi dönyanın bir sıra ölkələrinin mətbuatında geniş əks-səda doğurdu.

ABŞ-in nüfuzlu "CNBC" televiziyanın saytında yer alan məqalə də Azərbaycandakı tolerantlığın ünvanı olan ölkəmizin simasını-İctimayıyetini diqqətən çatdırır. Londonda keçirilən konfrans Azərbaycanda, həqiqətən də, Avropana nümunə ola biləcək tolerant cəmiyyət qurulmuşdur. Burada bir çox dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar və onlara dini ayinləri yerinə yetirmək üçün nəinki manə olunmur, əksinə, kömək göstərilir.

Azərbaycanın Sovet İttifaqının tərkibində 70 il repressiyaya məruz qalmışına baxmayaqaraq, Azərbaycan xalqı başqa dinlərə qarşı tolerant münasibətini qoruyub saxlayıb. Təsadüfi deyildir ki, cəmi 9 milyon əhalisi olan Azərbaycanda ötən 20 il ərzində 500 müxtəlif dini icma meydana gəlib.

Maraqlı faktlar əsasında qələmə alınan məqalədə Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın sözügedən konfransdakı çıxışından sittat getirilir: "...bu gün Azərbaycan bütün dünyaya göstərir ki, müsəlmanlar, yəhudilər və xristianlar birlikdə sülh və əmin-amanlıq şəraitində yasaaya bilərlər. Biz buna nail olmuşuq ve bununla fəxr edirik".

Heydər Əliyev Fonduñun təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək vermesi, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fealiyyət göstərməsi belə məqalələrin yazılımasına təsirini göstərib. Belə fealiyyətin şaxələnməsində məqsəd müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycanın müxtəlif mədəniyyətlərinin, dinlərin, dəyərlərin, Qərb və Şərqi təsirlərinin qovşuğu kimi birgə yaşayışı əyani sübuditur. Fonduñ xaricdəki layihələrinə Strasburqda kilsənin restavrasiyasına 1,5 milyon avro ayrılmış və Vatikanla Romadakı bəzi abidələrin restavrasiyası üçün imzalanan memorandum nümunədir.

Bütün bu dərəcə olunan materiallardan belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanın tolerantlıq, mədəniyyətlərarası dialoq təcrübəsi bir çox başqa ölkələrə örnək ola bilər. Həqiqətən də, Azərbaycan dini və milli dəyərlərinə inancı, dini və milli dəyərlərlə də six şəkildə bağlıdır.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Ermənilər bu dəfə də almanlara əl açdır...

Almaniya isə “bir vaxtlar olduğu kimi”” deyil

Qlobal böhran Almaniyada sarsıdır. Almaniya hələ də avro bölgəsinin ən böyüyü olsa da, borc böhranının təsirləri özünü bürüzə verir. Avropa Birliyinin lokomotivi Almaniyada işlər heç də yaxşı getmir. Hətta mövcud rəqəmlər rifah ölkəsi Almaniyada hər beş adamdan birinin ya yoxsul, ya da yoxsulluq həddində yaşadığı faktını ortaya qoyur.

Alman mətbuatının geniş yer verdidi xəbəre görə, Federal Statistika Xidmətinin 2011-ci ili əhətə edən bir hesabatında Almaniyadakı yoxsulluq səviyyəsinin 19,9 faiz olduğunu açıqlayıb. Almaniyada aylıq geliri 952 avro və onun altında olanlar yoxsul sayılır. Almaniyada 12,8 milyon insan, yəni əhalinin 15 faizi ayda 952 avrodan daha aşağı gelirə sahibdir. Bundan başqa cəmiyyətin 5,3 faizini təşkil edən bir kəsim isə, qismən də olsa, yoxsulluğun bəzi əlamətlərinə sahibdir. Beləcə, Almaniyada əhalinin 20 faizi yoxsulluq riski altındadır.

Həftədə üç dəfədən çox isti yemek yeyenlər yoxsul sayılır. Əgər vətəndaşın gəliri fakturaları ödəməyə çatırsa, yəni yoxsul hesab olunur.

Amma Federal Statistika Xidmətinin məlumatına görə, ölkə əhalisinin 19,9 faizi ayda 952 avrodan az gelirə sahibdir, bir hissəsi də həftədə üç dəfə-



dən az isti yemək yeyir. Eyni zamanda, fakturalarını ödəyə bilmir. Lazım olduğunda elektron, məişət eşyası və ya telefon ala bilmir. Yaxud bünarın bir qismi reallaşdırıa bilmir. Almanyanın Federal Statistika Xidmətinin hesabatında bildirilir ki, yoxsul əhalinin 21,3 faizini qadınlar, 18,5 faizini kişilər təşkil edir.

Almanyanın Maliyyə Nazirliyi 1992-ci ildən 2012-ci ilə qədər olan dövr ərzində ölkədə özəl kapitalın 4,6 trilyon avrodan 10 trilyon avroya qədər yüksəldiyini bildirmişdi. Ancaq nazirliyin eyni hesabatı ölkədə zəngin ilə yoxsul arasındaki uçurumun böyüdüyüne də diqqət çəkmişdi. Buna görə, ölkədəki ən zəngin 10 faizlik kəsim ölkədəki ümumi sərvətin 53 faizinə təkbaşına sahibdir.

Bu sixıntılı vəziyyət yalnız əyalətlərə rəhbərliklər və ya Berlindəki federal hökumət üçün deyil, bütün Avropa üçün narahatedicidir. Bundan başqa

Avropadakı borc böhranı və iqtisadi durğunluq Almanyanın üzərindəki təzyiqi artırı bilər. Amma bu tabloya baxınca Almanyanın, önmüzdəki qısa bir vaxtda, böhranla mübarizə tədbirlərində yeni yollar, variantlar tapmağa məcbur edə bilər.

Bu arada Ermənistən və Almaniya maliyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq. “Armenia Today”ın xəbərində görə, sazişə əsasən Almaniya Ermənistana 75 milyon avro kredit və 4,5 milyon avro qrant verəcək. Bundan başqa, Qafqazda mühafizə olunan ərazilərə dəstək programının maliyyələşdirilməsi də planlaşdırılır. Qeyd edək ki, saziş imzalanması barədə razılıq maliyyə və texniki əməkdaşlıq üzrə Ermənistən-Almaniya Hökumətlərarası Komissiyasının İrevanda keçirilən iclasında əldə olunub.

Maraqlıdır, görəsən, Ermənistən nə vaxta qədər dilənci kökündə, ianələr hesabına yaşayacaq? Rusiyadan, ABŞ-dan, diasporanın ümidi kəsən Ermənistən indi də Avropaya üz tutub. Avropanı isə etiraz dalğası bürüyüb. Birliyin 23 ölkəsində Ümumavropa tətiləri elan edilib. Tətillərin əsas səbəbi kimi iqtisadi böhran göstərilir. Əlqərez, deyəsən, bu gedişlər ermənilərin el açacağı yerlər yavaş-yavaş tükənir.

“Arxalı köpək qurd basar” deyirlər. Bu köpəklərin arxası isə, deyəsən...

Cəbir



SÖZÜN DÜZÜ DEYİLƏNDƏ...

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Yalnız seçkilər ərefəsində “feallaşmağa” başladıyan müxalifət liderlərinin çatışmayan cəhətləri mediaya, ictimai müzakirələrə çıxarıldığı zaman həmin liderlərin müxtəlif çək-çevirlər vasitəsilə onlara qarşı irəli sürürlən ittihamları inkar etmələri, ciddi-cəhdə özərini təmizə çıxarmaq səyləri belə qənaətə gəlməyə əsas verir ki, əslində, həqiqət amili bunlardan kifayət qədər, belə də ondan da çox uzaqdadır. Məhz həqiqət amili cəbhəratların ve müsavatxorların en çox qorxuduqları faktordur. Çünkü bu faktor mövcudluğunu müxalifət liderlərin siyasi mühitdən hər dəfə daha uzaqlara sürükliyir. Hətta bu ittihamları iqtidar deyil, müxalifət təmsilçiləri səsləndirdiklərə belə. Məsələn, hazırda ADP sədri Sərdar Cəlaloğlunun haqlı iradlarına qarşı az qala Səlib yürüşünə çıxan qarşı tərəf onu az qala milli xəyanətdə suçlamağa başladılar. Bəri başdan da deyim ki, mənim burada heç kimin tərəfini saxlamaq fikrim yoxdur. Yəni dediyim budur ki, həqiqətdən başqa heç nəyi təbliğ etmirəm. Çünkü S.Cəlaloğlunun bu günlərdə irəli sürdüyü haqlı ittiham başqa siyasi tərəfindən də, müxalifətdən də, bitərəflərdən də...

TƏHLİL DƏRSİ VƏ “GİZLƏNMƏK” ÜÇÜN KOL

Nedir ki, Sərdar bəy deyib ki, Müsavat partiyası Azərbaycanda siyasi müxalifətin bir araya gelməsinə, birləşməsinə imkan vermir və reallıq da budur. İndi Müsavat partiyası daxilində bir vur-çatlaşdırır ki! Məsələn, İsa Qəmbərin müavini Tofiq Yaqublu durub deyir, daha daqiq desəm, sual edir ki, bəs Sərdar Cəlaloğlu fərqlindirdirmi ki, bu cür açıqlamalarla müxalifətin birliyinə xidmət etmir, əksinə, ona zərbe vurur?

Tofiq bəyin ardınca İsa Qəmbərin müşaviri, Arif Hacıçının qardaşı Müstafa Hacıbəyli də ADP sədrinin ittihamlarına qarşı dərhal reaksiya verərək deyib ki, onun müxalifətin ünvanına təqnidər səsləndirilməsi normal deyil (?-R.) Bir sözə, hər ikisi S.Cəlaloğlunu düzgün metod qurmamaqdə suçlayır. Ancaq təessüf ki, ADP sədrinin haqlı iradlarını bir balaca da olsa təhlil etmirlər ki, aye, görəsən, Sərdar burada nə demək istəyib? Ona görə də təhlil etmirlərsə, ucundan-qulağından mən bir balaca bunlara təhlil dərsi verim. Məsələn, deyim ki, Müsavat partiyası və onun başqanı İ.Qəmbəri zaman-zaman müxalifətin bir araya gelməsində ciddi baryer rolunu oynayıb. 1998-de də, 2000-de də, 2003-de də, 2005-de də, 2008-de də, 2010-de də. Bəlkə bele deyil? Nami-zədlik üstündə bir-birinə birçə qarış da yer verməyən müxalifət liderləri, xüsusilə də, İ.Qəmbər bu gün də həmin funksiyani icra etməkdəirlər. Yazıçı S.Cəlaloğlu da məhz bunu deyir daa! Deyir ki, əgər qələbə qazanmaq istəyirsənse, düz-əməlli müxalifətçilik edib, o birilerini də özünü dəlincə apar.

Elə həmin ifade “cebhe” sədri Əli Kərimliyə də aididir. İndi mən burada deyə bilmərəm ki, nəyə görə Sərdar bəy öz ittihamlarında təkcə İ.Qəmbəri hədəfinə götürüb, ancaq yüz faiz əminəm ki, Ə.Kərimli də ötən proseslərdə həmkarı İ.Qəmbərdən bircə addım geri qalmayıb. Yəni Müsavat başqanı müxalifətin birliyinə qarşı baryer rolunu oynayıbsa, AXCP sədri də birləşmək yolunda qurulan körpüleri siyasi dinamitlər vasitəsilə yerləyeksən edib. Neticədə, hər şey bəllidir. Yəni sözün düzü gələndə, bunlar top-tüfəng götürüb adəmi xalq düşməni elan edirlər. Üstəlik, arsız-arsız da bəyan edirlər ki, hələ bir dayanın, bir hakimiyətə gələk, onda görəcəksiniz halü-qədərinizi! Deyirəm axı, uzun illərdir ki, bunlar “bir-ləşərək” hakimiyətə gəlirlər, düz söz, həqiqət deyənlər də hər seçkilər ərefəsində “gizlənməyə” kol axtarırlar...

P.S. Sərdar Cəlaloğluna xıtabən: “Hörmətli Sərdar bəy, “gizlənmək” üçün kol-zad tapıl eləsən, mənə də xəbər elə, birgə gizlənək...”

Vahid Əhmədov: “TANAP həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan üçün çox önəmlı layihədir”

TANAP həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan üçün çox önəmlı layihədir. Yeni Türkiye ərazisindən keçmək, Azərbaycan qazı Avropaya çatdırılacaq”. Bu fikirləri Milli Məclisin İqtisadi siyaset komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bu layihə faktiki olaraq NABUCCO-nu qabaqladı. Onun fikrincə, ola bilsin ki, NABUCCO layihəsinin tikintisi TANAP-dan sonra baş tutsun.

“Hesab edirəm ki, bu layihə də 1994-cü ildə imzalanmış “Ösrin müqaviləsi” bərabər bir layihədir. Gələn ildən bu kəmərin tikintisindən başlananq və beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhəlesi 2017-ci ildə başa çatacaq. Həmçinin boru xətti ilə Azərbaycan qazı ilə bərabər, Türkmenistan qazının da neqli nəzərdə tutulur. Hesab edirəm, bu layihənin işe düşməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq, dövlətin bündə gəlirlərinin artmasına səbəb olacaq” - deyə, komite üzvü qeyd edib.

Ermənistanda hər üç nəfərdən ikisi yoxsulluğun son həddində yaşayır



Ermənistanda hər üç nəfərdən ikisi yoxsulluğun son həddində yaşayır” sərlövhəli məqalədə qeyd olunur ki, hökumətin siyasetinə uyğun hərəkət edən Ermənistən Dövlət Statistika Xidmətinin 2010-cu ildə yoxsulluğun son həddində yaşayanların ölkə əhalisinin 36 faizini təşkil etdiyi halda, bu rəqəmin 2011-ci ildə 35 faizə enməsi barədə səsləndirdiyi fikirləri heç də əsl həqiqəti eks etdirmir.

Ermənistən maliyyə naziri Başa Qabrielyanın gələcəkdə 10 min nəfərin işlə təmin olunacağı haqdakı gurultulu bəyanatı da korrupsiya və məmər özbaşinalığının baş alıb getdiyi ölkədə dövlət rəsmilərinin boş vədlərlərə eşidən əhali arasında bir rezonans doğurmaması heç də təəccübü deyildir. Ermənistanda həyat şəraitinin yaxşılaşacağı barədə hakim dairələrin verdikləri bəyanatlara şübhə ilə yanaşan jurnal bəzi erməni deputatlarının fikrinə istinadən etiraf edir ki, ölkədə yoxsulluq dövlətin mənafeyini müdafiə edən statistika xidməti idarəsinin rəsmi məlumatında göstərilən rəqəmdən qat-qat çoxdur. Əsl həqiqətdə Ermənistən əhalisinin üçdə biri deyil, üçdə ikisi yoxsulluğun son həddində yaşayır.



Öz gözündə tiri görmeyənlər

Bu gün “insan haqları” ilə bağlı dünya-nın əksər ölkələrinə irad tutan bəzi Qərb dövlətləri və onların maraqlarına xidmət edən bəzi təşkilatların, görəsən, bu ölkələrin özündə bu sahədə baş verənlərdən, real vəziyyətdən xəbərləri varmı? Və yaxud yaydıqları məlumatları nə qədər əsassız olduğunu dərk edirlərmi? Halbuki indiyə qədər ortaya çıxarılan faktlar konkret olaraq Qərb ölkələrində insan haqları ilə bağlı ciddi və daha qlobal məqyaslı problemlər olduğunu açıq şəkildə göstərir.

20 ildən çoxdur ki, Azərbaycan Ermənistən təcavüzünə məruz qalsa da, işgalçi dövlət dünya birliyinə, BMT-yə meydən oxuyur. Azərbaycan illərdir dünyaya haqq səsini, qać-qın və köçkünlərinin səsini çatdırmaq isteyir. Onların nüfuzlu mətbuatı, televiziyaları, insan hüquqlarının “müdafisi” ilə meşğul olan təşkilatları isə yüz minlərlə qaćqın və məcburi köçkünmüşün taleyi və pozulmuş insan hüquqları, ermənilərin çoxsaylı vandalizm cina-yetlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə, hansısa bir qanun pozuntusuna görə həbs olunmuş insana siyasi məhbus adı verib, onu azadlığa buraxılmasını tələb edir. Bunları da əsas getirib yazırlar ki, Azərbaycanda demokratiya, insan haqları pozulur.

“Fridom Hous”, “Human Rays Votç” və başqa bu kimi beynəlxalq qurumlar ölkəmizə qarşı zaman-zaman “qara piar”dan istifadə edirlər. Görünür, bu təşkilatlar öz fealiyyətlərinde reallıq hissini itirib, həqiqəti əks etdirməyən informasiya mənbələrinə istinad edirlər, ya da onlara bu cür sərf edir.

Qərbdə vəziyyət nə yerdədir?

ABŞ-da insan haqlarının 30 fəal qrupunun apardığı hesabata əsasən, ABŞ cinayeti bildirilmədən Quantanamo və Baqramda 800 nəfəri həbs edib. Dustaqlara tibbi yardım göstərilməyib, onlar dindirilərkən, bir çox üsullar, o cümlədən, su ilə süni boğmadan istifadə etməklə insan haqları pozulub. Bu məhbuslardan bəzisinin azadlıq hökmünün mövcud olmasına baxmayaraq, onlar hələ də hebsdərlər, Əfqanistanda hətta 600 dustaqlar naməlum vəziyyətdə saxlanılır. Həbsxanaların ümumi vəziyyətinin araşdırılmalarına görə, ABŞ, əhalisinin sayına görə, daha çox məhbusa malikdir. Həmçinin, ABŞ dünyada uşaqlar üçün ömürlük həbs hökmünü çıxaran yegane ölkədir. Azlıqların hüquqlarının pozulması ilə bağlı araşdırımlar qaraderililər kimi yerli qrupların mənzil, gəlir yeri, ibadət məkanı, qəbiristanlıq, məktəb və ictimai mərkəzlərinə hücumun davam etdiriyini göstərir. ABŞ-da xarici vətəndaşlara qarşı irqilik, azlıqlara, xüsusiədə, meksikalı və ispan əsilli, habelə, müsəlman və yəhudilər kimi azlıqlara qarşı dinofoibiya hərəketləri geniş şəkildədir.

2011-ci ilin sentyabrında ABŞ-da başlayan “Wall Street”i işgal et! hərəkatı zamanı nümayişlərde minlərlə insan həbs olunub, jurnalistlər təzyiqlərə məruz qalıb. BPS-nin müxbiri Con Farley, “Milwaukee Journal Sentinel”in müxbiri Kristina Vents-Qraf Viskonsin, “Nashville Scene”in müxbiri Conatan Midor, “The Sentinel”in müxbiri Alisen Redmond və “The Signal”in müxbiri Cudis Kim aksiyalar haqqında məlumatları yaydıqlarına görə polislər tərəfindən həbs ediliblər. Minlərlə nümayişçinin olduğu düşərgələr əvvəl polis qüvvələri tərəfindən dağıldılib.



Burada gözlənilmədən evsiz və ya küçədə qala bilərsən

Almanıyanın nüfuzlu “Die Zeit” qəzetində dərc edilən yazıya görə, ABŞ-da insan haqları terrorizmle mübarizə və milli tehlükəsizliyin müdafiəsi adı ilə kəskin şəkildə pozulur. Qəzet qeyd edir ki, Buş tərəfindən 11 sentyabr dan sonra qəbul edilmiş antiterror qanunu polislər, antiterror təşkilatlarına və bir sıra hərbçilərə insanların şəxsi həyatına qədər müdaxile etməyə imkan verir.

Elə Almanıyanın özündə də insan haqları ilə bağlı ciddi problemlər var. 100-dən artıq hüquq-müdafıə təşkilatının olmasına baxmayaq, Almaniyada insan hüquqları çox tez-tez kobud şəkildə pozulur. Terrorizmle mübarizə məsəlesi insan haqlarını bu ölkədə tehdid edir. Ekspertlərin sözlərinə görə, 2001-ci ildən indiyə qədər Almaniyada bu cür insan haqlarının pozulması halları 10 minə çatır. Bu sırada alman yoxsullarının hüquqlarının pozulduğu tez-tez qeyd edilir. Varlı sayılan alman cəmiyyətində gözlənilmədən evsiz və ya küçədə qala bilərsən ki, buna da süni səbəblərin olması göstərilir. Belə ki, alman hüquq müdafiəçiləri olan ekspertlərin bildirdiyinə görə, Almaniyada insan təbii kataklizmlər, bədbəxt hadisələr nəticəsində yox, iqtisadi səbəblər görə, küçədə qala bilər. Almaniyada ele insan qrupları var ki, onların hüquqları dərisinin rəngi, əcnəbi ləhcə, səliqəsiz görkəmə görə pozulur.

“Pro-Asyl”ın nümayəndəsi Günter Burkhardt hökuməti irqilik probleminə biganə yanaşmaqdə ittiham edir. O, qeyd edir ki, Almaniyadakı irqiliyə aid layihələrin hamisi kampanya xarakteri daşıyır və qısamüddətlidir.

Son zamanlarda Almaniyada faşizmin ve nasizmin yenidən baş qaldırıldığı və kəskinleşdiyinə dair çoxlu faktlar üzə çıxır. Məsələn, yaxınlarda, “Nasional Sosialist Yeraltı Şebəkəsi” adlı neonaziist hücresinin 2000-ci ildən bu yana 14 bank soyulması, Kölndə türklərin yaşadığı məhəlləyə bombalı həcum, sekkizi türk, biri yunan, bir alman polisin öldürüləməsine görə məsuliyyət daşıdığı anlaşılib. Maraqlı odur ki, bu şəbəkənin Almaniya təhlükəsizlik orqanı olan Federal Konstitusiyani Qoruma Dairesi və bu qurumun əyalətlərdəki şöbələri ilə əlaqələri olduğu üzə çıxır. BMT İşgəncəyə Qarşı Mübarizə Komissiyası Almaniyadan “polis terroru” səbəbi ilə edilən şikayətləri göstəren statistika tələb etsə də, Almaniya illərdir bu barədə məlumat təqdim etmir.

Bütün bunlar bir daha sübut edir ki, ABŞ, Almaniya kimi ölkələrdə insan haqlarının pozulması daha genişmişiyəsi və daha ağır bir hal alıb. Belə ki, burada təkcə sosial məqamlara görə yox, eyni zamanda, milli, dini, irqi fərqlərə görə çoxçəsilidə insan haqları pozuluları baş verir. Yaxşısı budur ki, onlar başqasının gözündə çöp axtarmaqdandırısa, öz gözlərində tiri görsünlər.

Cəbir

Strasser indi də narkotik alverçilərini və radikal dini qruplaşmaları “hifz” edir

Almaniyalı deputatın yeni “siyasi məhbus” oyunu birmənali qarşılanır

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəci qısmində fealiyyət göstərən deputat Kristofer Strasser artıq uzun müddətdir ki, Azərbaycana qarşı aşkar qərəzli münasibət göstərməklə müxtəlif siyasi dairələrin sıfarişlərini həyata keçirməklə məşğul olduğunu nümayiş etdirməkdədir. Maraqlı da odur ki, ictimai asayışın pozulmasından tutmuş, digər qanunsuz əməllərə görə həbs olunanları ucdantutma “siyasi məhbus” siyahısına salan almaniyalı deputat indi də narkomənları, narkotik alverçilərini və dövlətçiliyimizə zərər vura biləcək radikal dini qruplaşma üzvlərinin müdafəsinə qalxıb ki, onun bu addımı ölkəmizdə birmənali qarşılanır.



ni davam etdirir. Çünkü AŞPA-nın Azərbaycandan olan nümayəndə heyəti konkret olaraq öz mövqeyini Avropa Şurasına bildirib. Vurğulanıb ki, ölkəmizdən olan nümayəndə heyəti Azərbaycanda insan haqları ilə bağlı problemləri obyektiv və qərəzsiz formada müzakirə etməye hazırlıdır və Azərbaycanda insan haqları ilə bağlı məsələyə qeyri-obyektiv yanaşmaq qəbuledilməzdür.

Yeri gəlmışkən, onu da xatırladaq ki, AŞPA-da siyasi məhbus kriteriyalarına dair qərar qəbul olunub. Bu kriteriyaları da məhz K.Ştrasser hazırlanıb. Həmin sənəddə indiyədək tərifi olmayan “siyasi məhbus” termininin kimlərə şəmil olunması əksini tapıb. Burada dini, irqi və siyasi fealiyyətinə görə həbs olunanların “siyasi məhbus” adlandırılmasının əksini tapıb (?-R.R.)

Strasser Avropa məkanında baş verən dini və irqi problemlərə münasibət bildirməlidir

Və belə çıxır ki, uzun illərdir, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə qarşı tezyiq vasitəsi kimi istifadə olunan “siyasi məhbus” məsələsinin tərifi hələ indi müyyənləşib və dərhal da K.Ştrasser Azərbaycana qarşı növbəti qərəzli addımlar atmağa başlayıb.

Lakin onu da qeyd etmek vacibdir ki, əslində Strassserin hazırladığı bu kimi “siyasi kriteriyalar” Avropa ölkələri üçün tədbiq olunmalıdır. Çünkü məhz Avropa dövlətlərində, eləcə də, Strassserin vətəni Almaniyada dini və irqi problemlər hələ də çözülməmiş qalmışdır. Ona görə də hər hansı dairenin sıfarişlərini həyata keçirməyə səy gösterən K.Ştrasser Azərbaycanda həbs edilən narkotik alverçilərini və radikal dini qruplaşmaları “hifz” edərək, onları “siyasi məhbus” hesab etməmişdən qabaq, ilk önce yaşadığı Avropa məkanındaki davamlı siyasi, irqi, dini olayları dərinlənən öyrənməlidir.

RÖVŞƏN RƏSULOV

"Yeni Məsəbat" "Azadlıq" qarşısından geri çekildi?

Qəzet rəhbərliyinin "mövzu qapataq" qərarı daha bir faktı ortaya çıxardı

Artıq bir neçə gündür ki, müxalifət döşərgəsinin, eləcə də, döşərgədə iki inhişarçı siyasi partiyaların mövzularını müdafia edən "Yeni Məsəbat" və "Azadlıq" qəzetləri arasında gedən çarşılaşma səngimək bilmir.

Bəli ki, tanınmış iş adamının hər iki qəzəte qarşı qaldırıldığı məhkəmə iddiasından sonra məhkəmə tərefindən çıxarılan hökmün icarə edilmesi bir tərefin - yeni "Yeni Məsəbat" rəhbərliyinin "Azadlıq" qəzetinə qarşı sərt çıxışları ilə yadda qaldı. Xatırladaq ki, məhkəmənin çıxardığı hökmün icrası "cəbhə" qəzeti tərefindən yerine etirildikdən sonra, daha dəqiq desək, təkzib verilərək, Məsəbat yaxınlığı ilə seçilən mətbu orqan "Azadlıq"ı qorxaqlıda və xeyanətdə ittiham etmişdi. "Yeni Məsəbat" "Azadlıq"ın bu hərəkətini həmkarlarının onları yarında qoyması kimi qiymətləndirmiş ve hər iki qəzet arasında qarşılıqlı söz atışmalarına start verilmişdi. "Azadlıq"ın "şücaəti" adlı yazısında qəzet rehbərliyi daha sənballı və ciddi izahat, yaxud cavab gözlədiyi yazmaqla yanaşı, qarşı tərefi qərez xəstəliyinə bulaşdırıldı da vurğulamışdı: "Əsas məsələ qalib bir kəndə, qəzeti qorumaq üçün üzr istəməyin vacibliyi haqda mülahizə yürüdülüb... Amma göründüyü kimi, qərez çox pis xəstəlikdir. Aci şəfalar..."

"Azadlıq" qəzeti rehbərliyi isə, öz növbəsində, "Yeni Məsəbat" redaktorluğunu bu əsəbi olmaqdə suçluayaq vaxtile onların da təkzib verdiklərini xatırlatmış, eyni zamanda, hər iki mətbu orqan arasında fikir ayrınlıqlarının da olduğunu istisna etməyib: "Bizim aramızda zaman-zaman belə fikir ayrınlıqları olub... Çünkü bir neçə il əvvəl onlar da belə məsələ ilə üzləşmişdilər və təkzib vermək məcburiyyətində qaldılar. Onların da sabah yenidən bu situasiyaya düşəcəyi istisna deyil".

Baş verənlər, əslində, iki "liderin" mübarizəsi kimi də anlaşıla bilər

Yuxarıda qeyd etdiyimiz kimi, "Azadlıq" qəzeti rəhbərliyinin bəzi hallarda fikir ayrınlığının olması haqqında irəli sürdüyü reallıqlar boşdan yaranmış ifadə deyil. Nəzərə alsaq ki, adıçəkilən qəzeti

qeyri-rəsmi rəhbəri mehz AXCP sədri Əli Kərimliyidir, bu zaman nəycin-neçə olduğunu da uzun - uzaq sübut etməyə ehtiyac qalmır. Yeni "Azadlıq" qəzeti məhkəmənin çıxardığı qərarı yerinə yeriməsi, yazdığı qərəz və şantaj yazılarına görə təkzib vermesi bilavasitə Əli Kərimlinin tapşırığıdır. O, qarşısından gelən 2013-cü il seqəkləri ərefəsində ciddi problemlərdən uzaq olması üçün "Azadlıq"ı təkzib verməyə çağırıb. Qəzet redaktorluğunu isə onun bu çağırışını qeyd-sərtsiz icra edib.

Əlbəttə ki, "Yeni Məsəbat" qəzeti kifayət qədər teblig olunan Məsəbat başqanı İsa Qəmbərin de yaranmış vaziyətdən öz xeyri üçün istifadə etməsini istisna etmək olmaz. Çünkü "Azadlıq" təkzib verdikdən dərhal sonra, "Yeni Məsəbat"ın hückuma keçməsi də həmin amil əsasındadır.

"Atəşkəsin" əsas səbəbləri

Bu ərefədə "Yeni Məsəbat" rəhbərliyi sözügedən mövzunu qapadığını elan edib. Ancaq həmin mövzunun bağlanması "Azadlıq" qəzeti ilə əlaqələndirən baş redaktorluq bu qərrara qarşı tərefin müraciəti əsasında gəldiyini bəyan edib. Lakin mövzu ətrafında daha bir teh-

lilə vararaq, belə qənaətə gəlmək mümkündür ki, əslində, "Yeni Məsəbat"ın geri çəkilməsi müxalifətin ciddi fəsadlar astanasında dayanmasının sübutudur. Çünkü həm AXCP-nin, həm də Məsəbatın azsayılı elektoratının yaxşı xəbərləri var ki, hər iki partiya arasında ciddi uğurum mövcuddur. Belə bir məqamda, həm də adıçəkilən partiyaların mətbu orqanları rolu oynayan "Yeni Məsəbat" və "Azadlıq" qəzətlərinin qarşılıqlı savaşlara getməsi bütövlükde onların siyasi məhvini sürətləndirə bilər. Bu səbəbdən "atəşkəsin" elan olunması en düzgün variant olardı ki, bu addım da atıldı. Amma bütün bunlara baxmayaraq, seçkiler ərefəsində bir-birilərinin günahlarını daha qabarlıq şəkildə üzə çıxaraq hər iki təref bir-birilərinə qarşı daha ağır savaşlara hazırlıq gördüklerini gizləde bilmirlər.

RÖVŞƏN RƏSULOV

Ümumiyyətə, tarixə nəzer saldıraqda, İraq, İslam mədəniyyəti içerisinde xüsusilə bir ölkə olaraq hər zaman diqqət mərkəzində olmuşdur. İraqın paytaxtı olan Bağdad şəhərinin tərixdə sühil şəhəri(mədinətü's-səlam) və xəlifələr şəhəri olması bir çox cəhətdən aktuallıq kəsb etmiş və etməkdədir. Müasir dövrde isə Səddam rejiminin çətinlikləri, İraqın ABŞ və müttəfiqlər tərefindən işgal edilmesi faktiki olaraq İraqın parçalanmasına gətirib çıxardı. Nəticədə, İraq federasiyalı bir sisteme keçdi. Hal-hazırda isə İraqın tərkibində olan Şimali Kürdistan adlanan əyalət ilə mərkəzi İraq hökuməti arasında konfliktlerin olması regionda siyasi və hərbi çekişmənin daha da güclənməsi ilə nəticələnməkdədir. Əlbəttə ki, bu konfliktin bir çox səbəbi vardır.

İllkin olaraq İraq baş naziri Nuri el-Maliki ilə Şimali Kürdistan əyalətinin başçısı Məsud Bərzani arasındakı ordu, neft və digər məsələlərdə anlaşmazlıqlar konfliktin bu həddə getirilib çıxarılmasına səbəb oldu.

Belə ki, Mərkəzi Bağdad hökumətinin Məsud Bərzaniyə aid ordu qüvvələrini de mərkəzləşdirilmiş şəkilidə idarə etmə tələbi, Bərzanının xüsusilə Türkiye ilə olan isti əlaqələri və Türk Petrollar Şirkətinin Şimali Kürdistanda neft axarma-qazma işlərinə girişməsini qeyd etmək olar. Məsəlenin arxa planı olaq bunun İraq mərkəzi hökumətindən icazəsiz edilməsi baş nazir Nuri Əl-

Mişkən qeyd etməliyəm ki, İraq və ümumiyyətə, Orta Şərqi dair siyasi analizlərde regiondakı din, məzheb və təriqətin siyasetdə çox böyük funksional rola malik olduğunu yaddan çıxarmaq olmaz. Məhz Suriyadakı problemlərin və konfliktin dəha da qızışmasının başında bu məzheb və təriqət rəngarəngliyi durmaqdadır. Hal-hazırda isə İraqdakı bu konfliktə kürd etnik kimliyi

kük və digər şəhərlərin sərhədində "hazır ol" mövqeyinə keçərək "vur" emrini gözləyirlər. İraq prezidenti Cəlal Telabani isə, öz növbəsində, ordunun səlahiyyətli şəxslərinə "hərbi hərakatı dayandırın" təlimatı verdiyi və tabe olmayıacaqları təqdirde isə qanuni yollarla müraciət edəcəyini ifade etmişdir.

Diger tərefdən İraq Kürdistan əyaletinin baş naziri Neçirvan Bər-

naşımları. Artıq onlar da üçüncü bir qüvvənin İraqın daxili işlərinə qarışmasını istəmirlər. Belə bir vəziyyətin İraqda yaranmasını bəzi siyasi ekspertlər yaxınlaşan seçimlərlə ilə əlaqədar olduğunu vurgulayırlar. Belə ki, baş nazir Maliki kürdləri mərkəzi hökumətə dəha çox təbə etdi-rək seçimlərdə sünni müsəlmanları da səsini almaq üçün belə hərəkət etməkdədir. Məhz 2013-cü il aprelə qədər baş nazir Maliki öz gücünü bütün İraqda möhkəmətmək istəyir. Nəticədə, hal-hazırda İraqda təreflər arasında yaranan siyasi-hərbi konflikt region ölkələri üçün de təhlükə yaratmaqdadır. İraqda vəziyyətin dəha da gərginləşməsi və hərbi müdaxilələrin baş vermesi, Türkiye, İran, Suriya və İsrailə də öz təsirini göstərəcəkdir. Məhz Orta Şərqdə davamlı olaraq belə çaxışmaların yaranması, eyni zamanda, bu regiona hakim olmağa çalışan global güclərin də istəklərinə tam cavab verməkdədir.

Rəşad İlyasov,
fəlsəfə doktoru

Iraqdakı konfliktə dair

Malikini digər addımlar atmağa sövq etdi. Əlbəttə ki, burada son dövrlərde İraqın vitse-prezidenti Tariq Əl-Haşimi haqqında Nuri Əl-Malikinin təlimatı ilə cinayət işinə açılması və onun Türkiyəyə sığınması da öz rolunu oynamışdır. Burada qeyd edilməlidir ki, Tariq Əl-Haşimi İraq sünnilərinin lideri olaraq qəbul edilməkədir. Məhz İraq baş naziri Nuri Əl-Maliki isə şia olmaqla bərabər İran hökuməti ilə de six əlaqələri mövcuddur. Yeri gel-

də əlavə olunaraq vəziyyət dəha da mürəkkəb hala gəlməkədir. Nəticədə, İraq əreb, Türkmen və kürd etnik kimliyi ilə mozaik bir mahiyyət daşımaqdadır. Bütün bunları nəzərə almadan Iraqdakı siyasi gedisişləri anlamaq mümkün deyil.

Hal-hazırda Məsud Bərzani, Nuri Əl-Maliki və Prezident Cəlal Telabani arasında dialoq məqsədi ilə heyətlər gedib gelir. Ancaq həm Mərkəzi Bağdad hökuməti, həm də Məsud Bərzaniyə bağlı ordular Kə-

zani, Bağdad mərkəzi hökuməti ilə olan konfliktin İraq konstitusiyası çərçivəsində həll edilə biləcəyini vurgulayırlar. Məhz İraq Milli Məclisinin sədri Ən-Nuceyfinin hər iki tərefle olan temasları da hərbi gücün işə salınmayacaq argumentini dəha da gücləndirir.

Bu konfliktde ABŞ, illkin olaraq təreflər arasında vəsitleyi ola biləcəyini bəyan etse, həm Mərkəzi Bağdad hökuməti, həm də Şimali Kürdistan səlahiyyətləri buna isti ya-

Ermənistən işgalçi dövlət olduğunu etiraf edir

Elşad Mirbəşiroğlu: "Ermənistən rəhbərliyinin məsuliyyətsiz bəyanat səsləndirməsi bir növ özüne quyu qazımaq deməkdir"

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur

- Elşad müəllim, Ermənistənın baş naziri danışlarının Dağlıq Qarabağın Azərbaycana verilməsi məsələsi olmadığını bildirib. Bu anormal bəyanatı daxili auditoriyaya hesablanmış bəyanat hesab etmək olar.



- Demək olar ki, hər zaman Ermənistən isətənilən vəsitiylə Dağlıq Qarabağı müstəqil təref kimi təqdim etməyə çalışır. Ermənistən rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycana verilməyəcəyini bəyan etməsi ondan xəber verir ki, Ermənistən Azərbaycan torpaqlarını işgal edib. Dağlıq Qarabağ münəqışının tənzimlənməsi prosesinin sünni şəkildə uzadılmasının səbəbkər məhz işgalçi ölkədir. Demək olar ki, Ermənistən rəhbərliyinin məsuliyyətsiz bəyanat səsləndirməsi bir növ özüne quyu qazımaq deməkdir. Bu baxımdan, beynəlxalq ictimaiyyət bir dəhədə yetirməlidir ki, nəhayət, Ermənistən işgalçi dövlət olduğunu etiraf edir.

- Ermənistən Dağlıq Qarabağda status-kvonun saxnalmasına çalışır. Bunu beynəlxalq təşkilatlar da bildiyi halda nəyə görə təsli tədbirlər görməkdən, an azı işgalçi ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən cəkinir?

- Azərbaycan Dağlıq Qarabağ münəqışının ətrafında danışçılar aparmaqla sülh sevər dövlət olduğunu bir dəhədə nümayiş etdirir. Azərbaycan beynəlxalq hüquq prinsiplərə uyğun olaraq, Dağlıq Qarabağ münəqışının sülh yolu ilə həlliənə çalışır. Artıq dünya ictimaiyyəti qəbul etməkdədir ki, Ermənistən məqsədli şəkildə status-kvo vəziyyətini saxlamaqdadır. Bununla da, beynəlxalq ictimaiyyətin Ermənistənə qarşı təzyiqlərinə nail olmaq imkanlarını qazanır. Bu baxımdan, Dağlıq Qarabağ münəqışının ətrafında aparılan danışçıların davam etdirilməsinin pozitiv tərəfləri var.

- ATƏT-in Minsk Qrupu həmsədrlerinin regiona səfərləri yenə nəticəsiz qalıdı. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun bundan sonra fəaliyyət göstərməsi nə dərəcədə diplomatik və siyasi qaydalara uyğun hesab oluna bilər?

- ATƏT-in Minsk Qrupu həmsədrlerinin regiona səfərləri yenə nəticəsiz qalması məlum məsələ idi. Çünkü həmsədrler regiona səfər etməmişdən qabaq bəyan etdmişdilər ki, biz Dağlıq Qarabağ münəqışının həll olunması ilə bağlı yeni bir ideya ilə gəlirik. Onların səsləndirdikləri bu bəyanatın özü-özlüyündə çox mənəzər bir bəyanat idi. Çünkü 20 il müddət ərzində həmsədrlerin bütün ideyaları sınaqdan keçirilsə belə, ortada heç bir real neticə olmayıb. Bu baxımdan, ATƏT-in Minsk Qrupu həmsədrlerinin budefəki səfərlərini əhəmiyyətli səfər hesab etmirdim. Əgər ATƏT-in Minsk Qrupu həmsədrleri bu gənə kimi mövcud olan və irəli sürülen təklifi və dəfələrə müzakire olunmuş prinsiplərin gərcəkləşməsi istiqamətində fəaliyyət göstərməyiblərə, bundan sonra da onların verdikləri bəyanatlara ümidi bəsləmək olmaz.

GÜLYANƏ

Çeboksarada Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumatda görə, komitənin dəstəyi və təşkilatlığı ilə 23-27 noyabr 2012-ci il tarixlərində Rusiya Federasiyası Çuvaşıya Respublikasının Çeboksarı şəhərində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan və Çuvaşıya Respublikalarının dövlət və hökumət nümayəndələri, Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi, alimlər və jurnalistlər iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Çeboksarı şəhərinin Nizami küçəsində dahi Azərbaycan şairi və mütefəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidənin və Çeboksarı şəhərinin Qələbə Memorial parkında Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış Şöhrət Monumentini ziyarət edərək öünüə əklillər qoymuş-

lar. Həmçinin, Qələbə parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əkdiyi qocaman küknar ağacı ziyaret edilmiş, öündə xatirə şəkilləri çəkilmişdir. Daha sonra Çuvaşıya Respublikasının Hökumət Evində Çuvaşıyanın dövlət rəsmiləri ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Çuvaşıya Dövlət Şurasının sədri Popov Yuryi Alekseyeviç, Çuvaşıya Respublikasının Nazirlər Kabinetinin sədr müvəvvi İvanov Aleksandr Stepanovic, Çuvaşıya Respublikasının Mədəniyyət, Milli məsələlər və arxiv işi üzrə naziri Yefimov Vadim Petroviç, Diasporla İş üzrə Dövlət Komitəsinin ərazi şöbəsinin müdürü Rizvan Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Nəmet Nağıdəliyev, Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşıya regional bölməsinin rəhbəri Əziz Bədirov, nümayəndə heyətinin tərkibində Çuvaşıya gəlmış alimlər və mədəniyyət işçiləri iştirak etmişlər. K.B.İvanov adına Çuvaş Dövlət

Dram Teatrında dahi Azərbaycan şairi və mütefəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə çıxış edənlər dahi Azərbaycan şairi və mütefəkkiri Nizami Gəncəvinin yüzilliklər sonra belə mədəniyyətlərin, sivilizasiyaların qovuşmasına, millətlər, xalqlar, xüsusən də, eyni türk mənşəyi, köküne malik Azərbaycan və çuvaş xalqları arasında daha sıx dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına səbəb olduğunu vurgulamışlar.

Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən 30 dəqiqəlik "Nizami" sənədli film rus dilində titrlərə nümayiş etdirilmiş və rəsmi hissədən sonra Azərbaycan və Çuvaşıya incəsənət ustalarının iştirakı ilə konsert programı ilə davam etmişdir.

Qeyd edək ki, Çuvaş Dövlət Humanitar Elmlər İnstitutunda Azərbaycan və çuvaş alimlərinin iştirakı ilə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş dəyirmi masa da keçirilmişdir.

Azərbaycan təmsilciliyi müsabiqənin favoritləri sırasındadır

"Uşaq Eurovision" Mahnı Müsabiqəsi bu il yubiley yaşını qeyd edir. Dekabrin 1-də Amsterdamda keçiriləcək bu müsabiqə 10-cu dəfə təşkil olunacaq. Müsabiqədə 12 ölkə təmsil olunur. Onlardan 3-ü ilk dəfə bu şouya öz təmsilcisini göndərir. Azərbaycan da "Uşaq Eurovision" Mahnı Müsabiqəsində debüt edən ölkələrdəndir. Ölkemizi bu mahnı yarışında ilk dəfə 10 yaşı Ömer Sultanov və 11 yaşı Suada Ələkbərovdan ibarət duyet təmsil edir. Azərbaycan təmsilciliyi artıq müsabiqənin favoritləri sırasındadır.

Mahnı Müsabiqəsini təmsil edən ayaşlı istedadlar Ömer Sultanov və Suada Ələkbərova növbəti məşqlərini ediblər. Ömer Sultanov hər məşqdən sonra qələbə qazanacaqlarına əmin olduğunu dileyərək: "Mən hər gün daha çox qələbə qazanacağımıza inanırıam. Eldar Qasımovla "Facebook"da dostam və onun bizim milli seçimlərə qatılmağımıza, bizi dəstekləməsinə çox sevinirik. Eldar və Nigarla, eyni zamanda, Səbincə Babayeva ilə görüşmüştük".

Ömer və Suada dekabrin 1-də ifa edəcəkləri "Boys and girls" mahnısının döşləndən bəhs etdiyini bildirərək, her kəsi döşlənə dəyər verməye çağırıblar. Azərbaycan təmsilciliyi bu müddət ərzində daha çox Rusiya və Gürcüstandan olan rəqibləri ilə dostluq əlaqələri qurduqlarını da diqqətə çatdırıblar. Qeyd edək ki, Azərbaycan təmsilciliyinin geyimlərində aq, qara və gümüşü rənglərdən istifadə olunub. Ömer və Suadanı dekabrin 1-də sehnədə iki rəqqas müşayiət edəcək. Təmsilciliyimizin rəqsine Rusyanın çox tanınmış xoreoqrafi Maksim Nedołęcko quruluş verib. Onu da bildirmək yərinə düşər ki, bu gün Azərbaycan təmsilciliyi Ömer və Suadanın promo materialı media mənsublarına paylanılib. Azərbaycan 12 iştirakçı arasında təmsilciliyinin promo materialını paylayan hələ ki, ilk ölkədir. Media mənsublarına təqdim olunan bu promo materialda üzərində Ömer və Suada yazılmış bloknot, qələm, beysbolka, müsabiqə mahnısının yer aldığı CD yer alıb.

Məşhur Rusiya jurnalında Emin haqqında məqalə dərc edilib

Tənmiş sovet şairi Robert Rojdestvenskinin qızı Yekaterina Rojdestvenskaya Rusyanın məşhur jurnallarından olan "7 dney" jurnalının sonuncu nömrəsində Emin Ağalarov haqqında məqalə dərc edib. Məqalədə deyilir: "Bütün dünyada müsiqi Emin kimi tanınan Emin Ağalarov 33 yaşında şou-biznesdə öz yerini müəyyən edə bilib. O, bir neçə ingilisdilli albom buraxıb (müğənni ABŞ-da oxuyub, ona görə də ingilis dilində sərbəst danışır). Onun son iki diski ən yaxşı Britaniya prodüserləri və müsiqiciləri ilə birgə yaradılıb, beynəlxalq relizlər əldə edib. Bu albomların kompozisiyaları Britaniya və Amerika çatlarında, o cümlədən, əfsanəvi Billboard Top-20-də yüksək yeri tutub. "Baby Get Higher" sinqlı isə Kann kinofestivalında premyerası keçirilmiş futbol haqqında "11 əzəmətli" Britaniya kinokomediyasında səsləndirilib.

Keçən il Emin "Qremi" mükafatını ən yaxşı ifaçı bölümündə nominant olub. Rusiyalı müsiqicinin dönyanın ən başlıca müsiqi mükafatına namizəd kimi göstərilmesi ideyasının təşəbbüsü tanınmış rejissor David Linç olub. Bu il müsiqici Cennifer Lopezin Bakıdakı konsertini açıb və "Eurovision 2012"nin xüsusi qonağı olub. Ve nəhayət, Emin Moskvada solo-konsert verəcək. Dekabrin 11-də "Crocus City Hall"da simli orkestrin müşayiəti ilə müsiqici yeni kompozisiyalarını və köhne hitlərini ifa edəcək. Eminin bir neçə mahnısı ilk dəfə olaraq rus dilində səslənəcək. Emin Ağalarov Moskvadakı programını yalnız öz pərəstişkarlarına deyil, həm də özünə bəxş edir. Axi konsertin ertəsi günü onun adı gündür".

Bakıda Küveyt Dövlətinin Mədəniyyət Günleri

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni əlaqələrin inkişafı, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin yaradılması, fikir və təcrübə mübadilələrinin aparılması məqsədi ilə noyabr ayının 27-dən dekabr ayının 2-dək Azərbaycan Respublikasında Küveyt Dövlətinin Mədəniyyət Günleri keçirilir.

Mədəniyyət Günleri ilə əlaqədar Küveyt Dövlətinin Mədəniyyət, incəsənət və ədəbiyyat Milli Şurasının Baş katibi Əli Hüseyn Əli-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əli-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd Əli-Sabahın ölkəmizin Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və destəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş "Məni günəşə apar" adlı şeirlər kitabının təqdimatı, həmçinin, iki ölkə rəssamları, yazıçıları və şairləri müsiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

"Haqqa çağırış" kitabının təqdimat mərasimi keçirilib



Noyabrın 26-da C.Cabbarlı adına Respublikası Gənclər Kitabxanasında Azadlıq fədaisi, ilahiyyatçı şair Səddreddin Sübəhəmin "Haqqa çağırış" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açıb. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların, o cümlədən, S.Mürsəqulovun xatirəsi bir dəqiqəlik sükütlə yad edilib. Kitabın redaktoru, tanınmış jurnalist Şamil Sabiroğlu Sədrəddin bəyin mənali ölüm yolu barədə məlumat verib. Azərbaycan Respublikası Milli Məclisinin deputati, Milli Azadlıq hərəkatının fəallarından olan Fərəc Quliyev, fizika - riyaziyyat üzrə elmlər doktoru, prof. Niyazi Mürsəqulov, Respublika Alpinizm Federasiyasının prezidenti, məşhur alpinist Saridam Mürsəqulov, 20 Yanvar faciəsi zamanı şəhid olmuş İsmayıllı Mürsəqulovun qardaşı Ruslan müəllim, habelə, qardaşı Qaraxan Reşidoğlu, bu nəslin davamçılarından olan Rəşid Mürsəqulov və başqaları S.Mürsəqulovun məməkətimizin ərazi bütövlüyü naminə göstərdiyi töhfələrdən danışıblar. Mərhum şair və ilahiyyatçı alimin həyat yoldaşı Tərənə xanım Mürsəqulova Sədrəddin müəllimlə bağlı xatirələrini söyləyib, bu kitabın nəşri zamanı əziziyət çəkənlərin hamisəna, o cümlədən "Ziya" Nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru Sevda xanım Mikailyzəyinə, dizayner Şamil Qurbanova, məşhur naşir Hacı Elizəmin Hüseynova təşəkkürünü bildirib.

"Sübhiün səfiri" filminin təqdimati keçirilib

Nizami Kino Mərkəzində "Sübhiün səfiri" filmının təqdimati keçirilib. Qeyd edim ki, milli dramaturgiyamızın banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin heyati və çoxşaxəli irsindən bəhs edən ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğluudur.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalet Vəliyev bildirib ki, ölkə başçısının Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi geniş şəkildə qeyd olunur. Bu müddət ərzində Mirzə Fətəli Axundzadənin 6 əseri 21 teatrda tamaşa yolu qoyulub. Bundan başqa, ədiblə bağlı tamaşalar 7 dövlətdə müxtəlif dillerde xarici vətəndaşlarca çatdırılıb. Daha sonra sehnəyə dəvət olunan ekran əsərinin ssenari müəllifi, xalq yazıçısı Anar və rejissoru Ramiz Həsənoğlu filmə bağlı təessüratlarını bölüşübərlər.

Nyu-Dehlidə Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans keçiriləcək

Bu gün AMEA Ədəbiyyat İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli, institutun əməkdaşı, professor Qəzənfer Paşayev və AR Mədəniyyət və Turizm Nazirliyinin bir qrup işçisi Nyu-Dehlidə (Hindistan) şəhərinə sefər yola düşübərlər. Səfərin məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi ilə əlaqədar təşkil edilən elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisində iştirak etməkdir. Qeyd edək ki, tədbir AR Mədəniyyət və Turizm Nazirliyi və İ.Qandi adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuşdur.

Radikal müxalifət xəyanət sindromundan cıxa bilmir

Və ya “vahid namızəd” məsələsi dağidıcıların heç bir halda bir-birinə qarşı səmimi münasibətdə ola bilməyəcəyini şərtləndirir

Azərbaycanda prezident seçkiləri yaxınlaşdırıqla, ölkənin ictimai-siyasi həyatında bir növ canlanma yaranıb. Hər bir vətəndaş ölkənin gələcək beşillikdə daha güclü bir prezident tərəfindən idarə olunması ilə bağlı istəyini açıq şəkildə göstərir. Hətta keçirilən rəy sorğularında belə 90 faiz səs çoxluğu ilə Prezident İlham Əliyevin yenidən dövlətə rəhbərlik etməsinin arzuolunan olduğunu dilə gətirir. Təbii ki, bu, xalqın seçimi olduğundan, əlavə şərhə ehtiyac qalmır. Lakin Azərbaycan cəmiyyətindən kənardə qərar tutmuş bir toplumda isə, nədənsə, böyük qarşıdurmalar yaşanır. Həmin toplumun nümayəndələri də dağıdıcı müxalifətdir.



mən AXCP funksionerlərini komandanıma götürəcəyəm, AXCP-də isə deyirlər ki, biz İ.Qəmbəri komandanıza götürəcəyik. İ.Qəmbərin açıqlamaları “İctimai Palata”da da ciddi fikir ayrılığı varadıb”.

Cərəyan edən hadisələrdən de sezilir ki, Müsavat funksionerləri AXCP-ni siyasi proseslərdən kənara çəkilməkdə və hakimiyətə öz planlarını reallaşdırmaq üçün şərait yaratmaqdə, AXCP nümayəndələri isə Müsavatı müxalifətin birliyinə zərbe

Dəfələrlə yazılmışçı ki, dağdırıcı müxalifət daxilindəki gərginlik hər gün daha da çoxalır. Xüsusilə də, prezident seçimləri yaxınlaşdıqca, onlar arasında, hətta təhqirlərin de yer aldığı polemikalar yaşanır. Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli olmaqla, bütün vasitələrə əl atılır ki, təki seçimlərdə iştirak etsinler, anti-azərbaycançı dairələrin siyasi sıfarişlərini yerine yetirsinlər. Bir məqamı xüsusi olaraq, vurğulamaq lazımdır ki, həm İ.Qəmbər, həm də Ə.Kərimli Prezident olmaq uğrunda deyil, sadəcə, xarici qərəzi dairələrin siyasi sabitliyin pozulması üçün ayrılaçaq maliyyə vəsaitini ələ keçirməkdən ötrü, sözün əsl mənasında, vuruşurlar. Dağdırıcı müxalifət daxilindəki savaş, eyni zamanda, müxalifətin digər qanadının nümayəndələri tərəfindən de etiraf edilir. ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, İsa Qəmbərin "vahid naməzəd" iddiası AXCP ilə Müsavat arasında ciddi konflikte səbəb olub: **"Açıq qarşıdurma müşahidə olunmasa da, onlar virtual aləmdə bir-birilərini söyməkə məşquldular.** İ.Qəmbər deyir ki,

Vurmaqda, onu əsas nədənlərdən yandırmaqdə və tələsgənlikdə ittihəm edirlər. Ələlxüsus, İ.Qemberin son günlər ərzində Rusiyada yeni yaradılmış RATİ təşkilatına münasibətdə müraciət xarakterli bəyanatlar verməsi AXCP daxilində də narahatlıq yaradır. Çünkü əger Müsavat Rusiyadakı bəzi qərəzli dairələrlə işə başlayarsa, o zaman AXCP kölgədə qalmış olacaq. Bununla da, Ə.Kərimli 2013-cü ilin ictimai-siyasi proseslərindən kənara düşəcək.

Amma istenilən halda İ.Qember Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanan "Rusiya Azərbaycanlı Təşkilatların İttifaqı" adlanan qurumla sövdələşməyə getmək, həmin qurumda toplaşmış zəngin şəxslərin imkanlarından yararlanmaq istəyir və faktiki olaraq RATİ-yə müraciət edir. İ.Qember hakimiyyətə gəlməyin yolunu xalqın dəstəyində deyil, maddiyyatda, xarici qüvvələrin dəstəyində axtarır. Dağıdıcı müxalifeti və onun başçılarını xalqın mənafeyi deyil, şəxsi siyasi ambisiyalarını istenilən çirkin yollarla reallaşdırmaq düşündürür.

Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən vərilən məlumatda bildirilir ki, noyabrın 28-də Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyevin də iştirak etdiyi tədbirdə ölkə parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin yenidən Dostluq Qrupunun sədri və sədrin yeni müavini ləri secilmişdir.



Görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. Səfir F.Şəfiyev tədbirdə çıxış edərək ikitalı münasibətlərin

daha da inkişaf etdirilmesinin vacibliliyini vurgulamış, parlamentlerarası əməkdaşlığın iki ölkə arasındaki əlaqələrin inkişafında vacib rol oynadığını bildirmiş, iki ölkənin millet vəkillerindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Dostluq Qrupunun sədri Barri Devolin çıkışında Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Sədr dünyəvi dövlət olan Azərbaycanın ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından Kanada üçün vacib ölkə olduğunu bildirmişdir.

A portrait photograph of a man with short dark hair, wearing a light-colored dress shirt and a dark suit jacket. He is looking slightly to his left.

**İlqar Məmmədovun
“zən-moosu”**

SAMIR

Mənim İlqar əkənin öz mənəviyyatına uyğun fikrini xatırlamağa ehtiyacım yoxdur. Çünkü o fikri yada salmaqdansa gedib ulağın yanında oturub onun “iiaa,iiaa” nəğ-məsinə qulaq asmaq daha məsləhətdir. Əslində insan əsəbi olanda onun heyvani hissələri meydana çıxır. Ona görə İlqar Məmmədov da öz ünvanı ilə Parlamenti səhv saldı. Öz qeydiyyat ünvanlarının adlarını mötəbər quruma qoyan “Hərəmxana və Zoopark sahibləri” gərək bilsinlər ki, hamı onları başa düşməyə çalışır. Çünkü heyvani hissələrin kütləvi daşıyıcıları Hüseynqulunun dili ilə desək, “monqol”dur. Azərbaycan Parlamentində elə şəxsiyyətlər əyləşib ki, onlardan birinin yazdığı kitabların çəkisi İ.Məmmədovun fiziki çəkisindən daha ağırdır.

Azərbaycan dövlətinin qurulmasında iştirak edən şəxsiyyətlərin də təmsil olunduğu Parlament haqqında onun təriyəsinə uyğun yazısı vadar edir ki, mən də onun təriyəsinə bab münasibət bildiririm. Odur ki, ilqar gərək məni bağışlaya!

İlqar görkəmli başçıdaydı.
Kimdir İlqar Məmmədov? Vaxtilə Əli və İsa
“bey”lərin ayaq izlərinə çevrilən və “əqidədaşlarını”
satan, Rusiyadan özüne dayaq tapmaq eşqilə rus
“KQB”-si ilə əməkaşlıq etməyə cehd edən bir şəxs...
Daha sonra radikalların yanından qovulub real olma-
yan vicdanı ilə “REAL” Hərəkatını yaradın bir məxlu-
qa bənzər varlıq...Guya zalim oğlu, Milli Məclisdə qa-
nunsuz aksiyalarla bağlı qəbul olunan qərara dözmə-
yib.

Bəs görəsən, i.Məmmədov bilirmi ki, 7 manatla onun kimi insancıqları islah etmək olmaz! Bu vaxta kimi qanunsuz aksiyalarda iştirak edənlərlə bağlı cərimə 7-15 manat idi. Bütün qaragürühçülər da çıxıb 1-2 saat qışqırıldılar, ardınca 7 manatlarını verib çıxıb gedirdilər evlərinə. Sonra da başlayırdılar özlərini "qəhrəman" kimi təqdim etməyə.

İ.Məmmədov oturub-durub Avropanı misal çekir. Bəs bilirmi ki, Avropada icazəsiz aksiyaları rezin gül-lərlə, at ayaqları ilə, su kranları ilə, qaz balonları ilə dağıdıb-tökürlər. Amma Azərbaycanda icazəsiz aksiya keçirib ictimai yerde dövlət məmurlarının ünvanına nalayıq söyüslər yağdırın müxalifetin aksiyaları necə dağıdırılır? Deyərdim ki, dünyada icazəsiz aksiyaların polis vasitəsilə ən sivil və humanist yolla dağıdıldığı ölkələrdən biri de Azərbaycandır. Bir də görürsən, bir gənc müxalifətçi başqa bir müxalifətçi qadına aksiya zamanı deyir ki, "tez ol, cir da üst-başını.." İlqar əkə, sənəcə niyə? Bəs Azərbaycan polisi neyleyir? Polis həmin qadının söyüslərini eşitsə də bacı deyə-deyə qolundan tutub kənarlaşdırır. Əgər bu icazəsiz aksiyaya çıxanlar həqiqətən də xalqın içərisindən çıxan demokratik qüvvələr olsaydı, o zaman cərimələrin artırılması düz olmazdı. Axi sizlər ölkəni qarşıdırmaqdan başqa bir məqsəd güdmürsünüz! Gərek İ.Məmmədov bunları qəbul eleyə.

Azərbaycan elmində, siyasetində, dövlətçiliyində İ.Məmmədov hansı xidmətlərin sahibidir ki, sahibsiz “doq”lar kimi onun-bunun üstünə cumur! “Adının başını kəsərlər” deyənlərə İlqar deyir ki, məni ölümlə təhdid edirlər. Qulağını da kəssələr yenə başlayacaq-san vay-şivən salmağa, yenə köhnə başla köhnə tas oynayacaqsan. Biri sizə yolla gedəndə çəp baxanda Avropa Şurasına qədər gedib çıxırsız. Bəs indi “hos-şa-hoşşa” deyən kimi soncuqlayan ullaq kimi niyə qor-xursan? Bəlkə təhqir etdiyin deputatların səni məhkəməyə vermələrini də qeyri-qanuni hesab edəsen? Qanunsuzluq o vaxt olar ki, sen cezasız qalasan,

Etibar Məmmədov amili yenidən müxalifəti bir-birinə vurdu

AMİP-in də digər müxalifət partiyaları kimi seçkiyə ayrılıqda qatılacağı gözlənilir

Müxalifət partiyalarının 2013-cü il seçkilerine vahid namizəd kimi getməyəcəkləri artıq indidən məlumdur. O da bəlli ki, qarşidan gələn seçimlərdə iştirak edəcəklərini bəyan edən hər bir namizəd digər partiyalardan olan namizədləri müxalifətin birliyinə əngəl olmaqdə ittihamlarırlar. Belə bir ərefədə AMİP-in də öz namizədini irəli sürəcəyini elan etməsi onsuza da gərginlik içində çabalayan müxalifət düşərgəsinin vəziyyətini daha da qəlizləşdirib. Belə ki, milli istiqalçıların sədri Yusif Bağırzadə informasiya agentliklərinin birləşdiriyi açıqlamasında bildirib ki, onların hazırlı məqsədləri partiyanın lideri Etibar Məmmədovu razılığa gətirməkdən ibarətdir.



E.Məmmədov olduğunu bildirib: "Son 20 ildə vahid namizədle iştirak etməyin özəl səbəbleri var. 1998-ci ildə Etibar Məmmədov seçkiyə getdi və imkan vermedi ki, həmi birlikdə seçkini boykot etsin. 2003-cü ildə Etibar Məmmədovla İsa Qəmbər dil tapa bilmeyib seçkiyə ayrı ayrılıqda getdilər. İndi də İsa Qəmbər deyir ki, mən ayrı gedirəm, başqları da ayrı getsin. Sənki bir qüvvə var və o, isteyir ki, müxalifət seçkiyə birlikdə getməsin".

Ancaq ADP sədrinin ittihamlarına cavab gecikməyib. Verilən cavabdan da görünür ki, AMİP tərəfi müxalifətin birleşə bilməməsində bütövlükde düşərgənin özünün günahkar olmasını demek isteyir: "Artıq Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP İldəri Rəsul Quliyev seçimlərdə namizədliliklərini irəli sürəcəklərini bəyan edib. ALP sədri Əvəz Temirxan bidirib ki, partyanın lideri Lala Şövkət vəhidi namizəd kimi ən layiqli siyasetçidir..."

Bu arada digər AMİP səlahiyyətli Reşad Bayramov da bildirib ki AMİP öz namizədi olaraq Etibar Məmmədovu görür: "İndiyədək namizədliyin irəli sürüləməsi partiya funksionerlərinin bu məsələdə hər hansı tərəddüdünən olması ilə bağlı deyil. Müsavatçılar İ.Qəmbər, "cəbhəçilər" Ə.Kərimlinin namizədliyini görmək isteyirsə, AMİP-çilər də E.Məmmədovun namizədliyini dəstəkləmək

isteyir".

Etibar Məmmədov da Sərdar Cəlaloğlunun cavabını verdi: "Mən 2005-ci ildən fəaliyyət göstərmirəm, bəs indi niyə birləşmirlər?"

Bu arada ADP sədrinin suçlamalarına AMİP İldəri E.Məmmədov da münasibətini açıqlayıb. O, S.Cəlaloğlunun fikirlərini absurd adlandırb və deyib ki, həmin iddiaya münasibət bildirməyə həvəsi olmasa da kiçik nüansı xatırlatmaq məcburiyyətindədir: "Mən 2005-ci ildən bu yana qədər olan dövrə fəaliyyət göstərmirəm. Bəs indi niyə birləşmirlər? Mən bilmirəm, niyə birləşmirlər".

...Ona görə də bu mövzuda danışmağa ehtiyac yoxdur. 2005-ci il-dən sonrakı dövrə bunlara kifayət qədər meydən verilib".

Artıq gördüyü kimi, AMİP sədri Y.Bağırzadənin qurultay barədə dedikləri fikirlərle yanaşı E.Məmmədovun da iddialı açıqlama vermesi partiya İldərinin yenidən müxalifət düşərgəsi üçün başağrısına çevriləcəyindən xəber verir. Daha dəqiq desək, E.Məmmədov amili yenidən müxalifət düşərgəsinin bütün qütbərini bir-birinə vurmaq ərefəsindədir.

R.NURƏDDİNOĞLU

İttihamlara qarşı adekvat ittihamlar

AMİP-in 2013-cü ilin fevralında quultay keçirəcəyini deyən Y.Bağırzadə müxalifətin digər qütbü tərəfindən irəli sürürlən ittihamlarını da cavabsız qoymayıb. Xatırlaqla ki, ötən günlərdə ADP sədri S.Cəlaloğlu müxalifətin birliyə nail olmamasının əsas bəiskarının

Turist səfərləri başladı

İsa Qəmbər başqanlığıda qalmaq, Arif Hacılı isə başqan olmaq istəyi ilə xaricə gedib



Məsəvat partiyasının başqanı İsa Qəmbər Almaniya, partyanın markəzi icra aparatının rəhbəri Arif Hacılı isə ABŞ-a səfərə gedib. İ.Qəmbər bu səfərin "Fridrix Nauman" Fondu tərəfindən təşkil olunduğu iddia edir. Hər iki şəxsin səfərləri ilə bağlı mətbuataya verilən məlumatlar tamamilə yalnızdır.

Guya hansısa tədbirlərdə iştirak etmələri üçün səfərə çıxdıqları qeyd olunsa da, amma əslində, bu iki şəxsin başqanlıq postunu bölüşə bilməməsidir. A.Hacılı özünə dayaq axtarır ki, İ.Qəmbər işə bundan təlaşa düşərek "Fridrix Nauman" Fondundan kömək umur. Hətta İ.Qəmbər başqanlığda qalmaq üçün erməni Ümummilli Hərəkatının nümayəndələri ile görüşəcəyi de istisna edilmiş.

Elşən Musayev: "Guya burda qalıb hansı yaralı barmağa dərman olacaqlar ki?"

Ölkədə tapmaq mümkün olmayaçaq. Əsil gəlhagəl dövr gələn il başlayacaq. Deyim ki, düz də edirlər. Guya burda qalıb hansı yaralı barmağa dərman olacaqlar? Xalqın səsi, elçisi ilə bunların heç bir zaman bir işi olmadı: "Özü də diq-qət yetirmişəm, həmişə gedib mininci, ya da milyonuncu dərəcəli adamlarla görüşəndən sonra gəlib burada ele fon yaradırlar ki, sanki dünyani idarə edən adamlarla temasə keçiblər. Halbuki daxilə olduğu kimi, xaricdə də bir ciddi qüvvənin diqqətini bütün fəaliyyətləri boyu üzərlərinə çəkə bilməyiblər. Odur ki, bu gəzintilərin, ekskursiyaların, qastrolların önəmi yoxdur".

E.Musayev onu da qeyd etdi ki, A.Hacılı başqan olmaq iddiasındadı: "Bir məqamı da qeyd edim ki, A.Hacılı başqan olmaq iddiasındadır. Yəni İ.Qəmbər devirmek isteyir. Ona görə hər iki şəxs axtarışdadı. Biri başqanı devirmek, biri də başqan olmaq iddiasındadı. Hərə gedirlər, hardan gəlirlərse, inanın ki, özləri də bilmir. Dəyişən bir şey yoxdu. Əvvəlki seçimlərdə, hansı addımı atıldırlarsa, indi də təkrar edirlər".

Partiya sədri vurğuladı ki, hələ bu harasıdır, bir azdan bu adamları

Babək Hacıyev



Amandır, belə yanlışlığa yol verməyin!

AFƏT

Qondarma və yalan siyasetin məhsulu olan "erməni soyqırımı" məsələsi bu dəfə daha təəssüfdö-gurucu məqamları ilə bizləri həm də çox ciddi şəkildə təəccübəldirdi. Təəccübəldirdi və bizləri bu barədə daha bir neçə söz yazmağa məcbur etdi. Çünkü bu dəfə həmin qondarma "soyqırımı" iddiası ermənilər tərəfindən nəhaqdan ittiham olunan qardaş Türkiyənin ərazisində, bu ölkənin təhsil sahəsində üzə çıxıb. Və sən demə, Türkiyədə fəaliyyət göstərən fransız məktəblərində tədris olunan tarix dərsliklərində həmin "soyqırımı" haqqında əməlli-başlı dərs keçirilmiş (?)! Hətta keçirilən dərslərdə türk cocuqları da iştirak edir, erməni siyasetinin qurbanlarına çevrilirlər. Təəsüf ki, bu, realdır, həqiqətdir.

Neyə görə məhz Türkiyədə?

Və həmin faktı hər hansı başqa ölkənin mədiası deyil, məhz Türkiyədə fəaliyyət göstərən, kifayət qədər nüfuzu olan "Star" qəzeti araşdıraraq, üzə çıxarıb. Artıq həmin məsələ ilə bağlı qardaş ölkənin təhsil sisteminə qarşı haqlı və ciddi ittihamları da irəli sürüləmkədərdir. Bəs nədir məsələ? Neyə görə bu kimi arzuolunmaz hal harda-harda, məhz Türkiyədə baş verib? Axı bu yanlışlıq həm də siyasi cəhətdən qardaş dövlətə başuculuğu getirə bilməz. Hətta məsələ Türkiye Böyük Millet Məclisində (TBMM) belə müzakirəyə çıxarılib. Bu kitabların Təhsil Nazirliyində neçə qeydiyyatdan keçməsi barəsində araşdırma aparılması qərara alınıb.

Kimin günahı ucbatından?

Məsələyə daha dəqiq varaq. Belə ki, Ankara "Lycée Francais Charles de Gaulle" adlı fransız məktəbinde 6-ci sinfin dərs vəsaitində "Erməni soyqırımı (1915-1916)" başlıqlı bölmə yer alıb. Bu dərslik esasında şagirdlərə qondarma soyqırımı tədris edilib. Kitabdakı materialda deyilir: "Türkler erməni imperatorluğunu yox etməyə qərar verdi. 20-ci əsrin təqribən 1 milyon ermənin ölümüne səbəb olan ilk soyqırımı bu cür başladı. Mühərbi zamanı ertmənilərin sayı iki milyon id".

Kitabda, həmçinin, erməni Tçokgarian Haçop adlı uşağından guya türk əsgərləri tərəfindən güllələndiyi (?) yazılib.

Sual edilə bilər: **Neyə görə, kimin günahı ucbatından?** Hansı türkiyəli təhsil məmuru-nun ciddi səhvindən görə? Axı bu hal olmamalıdır və bu halın yaşanması heç də ölkənin xarici siyasetindəki uğurlarına başuculuğu da getirə biləməz. Sabah Fransa, Yunanistan və başqa Qərb dövlətləri durub öz parlamentlərində qondarma erməni soyqırımını müzakirələrə çıxarırlarsa, həmin kitabı da əsas kimi, sübut olaraq ortaya qoyarlarsa, bəs onda ne ola biler? Eyni zamanda, "həpimiz erməniyiz" deyə bar-bar bağırınların da dəyişirmanlarına su töküle bilər. Bax, məsələ də bundadır. Məsələ bundadır ki, qaradaşlarımız, amandır, belə yanlışlığa yol verməyin! Ermənilərin və ermənipərestlərin dillərini uzun etməyin, AMANDIR!

Yaşlı milyarderlər: onlar niyə belə geyinirlər?

Milli.Az ABC-yə istinadən bildirir ki, saç-saqqları aqaran, ya da saçlarına dən düşən adamlar sənki 17-18 yaşlı gənclər kimi geyimlər seçirlər və yaşlılarından çox cavan görünməyə çalışırlar. Məsələn, Zynga korporasiyasının banisi və direktorlar şurasının sədri, 44 yaşlı Mark Pinkus saçlarının yarıdan çoxu ağarsa da, o, başında beysbol papağı, əynində damalı bambaz köynək və köhnə cins dolaşır. Google korporasiyasının banilərindən biri, 39 yaşlı Sergey Brin həddən artıq sada geyinir. Onun sürücüsü belə, Brin özündən daha "elitar" təsir bağışlayır. Dünyanın ən böyük onlayn dükənlərindən biri Amazon-un banisi, 48 yaşlı Jeff Bezos daim sadə gödəkçədə, beysbol papağında görmek olar. Apple korporasiyasının direktorlar şurasının sədri Tim Kuku da daim sadə geyimdə görürler. Ekspertlərin fikrincə, bu milyarderlər əslində sadə geyinmek istəməsələr də, demokratik, "adi adam" imici yaratmış üçün belə davranırlar. Üstəlik, onlar Facebook-un banisi və sahibi Mark Zuckerberg "sadəlik"də üstələmeye çalışırlar.



İnanılmaz! 17 yaşlı qadın rinqdə doğdu

Pamela Vuqts hamile olduğundan xəbərsiz olub. ABŞ-də 29 həftəlik hamile qadın marafon yarışları zamanı uşağına dünyaya getirib. Amber Miller adlı qadın Çikaqo marafonuna qatılarda ikinci uşaginihamile olub. Yarış zamanı sancıları artsa da o yarışa davam edib və finiş xəttini keçəndən sonra ana olub. Milli.Az Anpress-ə istinadən xəber verir ki, 17 yaşlı Pamela Vuqts isə rinqdə doğub. Gənc qadın hamile vəziyyətdə kikboksinq maçı üçün rinqdə çıxıb. Qarnına təpik dəyəndən sonra 7 aylıq hamile olan qız uşaq doğub. Nyu-Yorkda 31 yaşlı hamile qadın körpəsini liftdə dünyaya getirib. Belə ki, həkimlər onun hələlik doğuşa kimi müəyyən vaxtı qaldığını deyərək evə göndəriblər. Qadın heç mənzilinə gelib çatmamış uşagini qucağına alıb. Ruminiyada 528 kq çəkisi olan dünyanın ən ağır çəkili qadınlarından biri ana olub. Onu xəstəxanaya aparmaq isə o qədərdə asan başa gelməyib.



Qulağı ilə 8 tonluq maşını çekdi

Pehlevan Laşa Pataraya 6-ci dəfə rekord təzəleyib. Laşa Pataraya adlı gürçü pehlevan altıncı dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, buna yüksək maşınıni bir qulağı ilə çəkməklə nail olub. Rustavi şəhərində baş tutan rekord cəhdini qeydə almaq üçün xüsusi komissiya dəvət olunub. Milli.Az Anpress-ə istinadən xəber verir ki, Laşa Pataraya komissiya və azarkeşlərin qarşısında 8 ton ağırlığında olan yüksək maşınıni qulağı ilə 21,5 metr mesafədə çekib. "Cox xoşbəxtəm ki, altıncı dəfə dünya rekorduna imza atdim. Bu rekorda hazırlaşmaq üçün 2 ay vaxt sərf etmişəm. Bir az daha çalışacam və pərəstişkarlarıma yeni-yeni rekordlarla sevindirəcəm", - deyə Laşa Pataraya belə deyib. Qeyd edək ki, gürcü pehlevan bundan əvvəl 7 ton ağırlığında helikopteri bir qulağı ilə çəkərək rekorda imza atmışdı.

TƏBƏRİK

Əzizimiz Zəhra!

Ad günün mübarek. Tanrıdan sənə xoş günlər arzulayırıq. Arzu edirik ki, həyat həmişə üzüne gülşün. Həyat dəftərinə xoş günləri ilahi yazısın. Səni təbrik edir atan, anan, qardaşın Elşən, sinif rəhbərin Zinnun müəllim və 8b sinfinin şagirdləri.



Ses

Son Səhifə

30 noyabr

Luis Felipe Skolari Braziliya millisinin baş məşqçisi oldu

Futbol üzrə Brqaziliya millisinin yeni baş məşqçisi məlum olub. **Siasport.az** sayti xəber verir ki, Mano Menzeslə yollarını ayıran braziliyalılar, millinin sükanı arxasına Luis Felipe Skolari getiriblər. Braziliya mətbuatı yazar ki, L.P.Skolarinin Braziliya millisinin sükanı arxasındaki taleyi, millinin "DŞ-2014"-dəki uğurlu çıxışından asılıdır. Qeyd edək ki, L.F.Skolari 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Braziliya yığmasına qızıl medalları qazandırmışdı.



Rəşad Sadıqov Türkiyəyə gedir?



Milli komandamızın və "Qarabağ" klubunun müdafiəcisi Rəşad Sadıqov qış fasiləsində Türkiyənin "Dənizlispor" klubuna keçəcəyi ilə bağlı mətbuatda yayılan xəberlər münasibət bildirib. **Siasport.az** sayti Qol.Az-a istinadən xəber verir ki, R.Sadıqov indiyədə Türkiyə klubundan ona resmi təkliifin olmadığını deyib: "Bu söz-söhbətlə mən yalnız mətbuatdan tanışam. Hələ ki, "Dənizlispor"dan mənə resmi təkliif gəlməyib. Əgər təkliif olarsa, bu barədə fikirləşmək olar. Doğrusu, mənim də ölkə xaricinə getmək istəyim var. Əgər Türkiyəyə getsəm, 2-3 il orada qalıb oynaması fikirləşirəm. Buna özümü psixoloji və fiziki cəhətdən hazır sıyıram".

Xatırladaq ki, Türkiyənin birinci liga təmsilçisi "Dənizlispor" klubunun nümayəndəsi İhsan Niyaz mətbuatı açıqlamasında qış transfer fasiləsində Rəşad Sadıqovu heyətə qatacaqlarını vurğulayıb: "Onunla ilkin danışığımız oldu. Anlaşmanın zəminini axtarıraq. Dövrələrarası fasilədə Rəşadı komandamıza qatacağıq".

Messi, Ronaldo, yoxsa İnyesta?

Milli.Az Sports-a istinadən xəber verir ki, "Qızıl top" a namizədlər arasında, yalnız 3 iddiyalı qalıb. Bular Ronaldo, Messi və İnyestadır. Qeyd edək ki, namizədlərin adları FIFA-nın Braziliyanın San Paulo şəhərində keçirilən marasimində açıqlanıb. Bildirək ki, qalibin adı 2013-cü il, yanvarın 7-de məlum olacaq. Səsəvermədə futbol üzrə ölkə yığmalarının baş məşqçiləri və komandanın kapitanları, eləcə də KİV nümayəndələri iştirak edirlər. Qeyd edək ki, Messi "Qızıl top" a artıq 3 dəfə sahib olub.



DİQQƏT!

"Aztelekom" İstehsalat Birliyi regionlarda bütün yaşayış məntəqələrinin sakinlərini sərfəli qiymətlərlə surətli və keyfiyyətli genişzolaqlı internet xidmətindən istifadə etməyə davətedir.

İstifadəçi olmaq üçün yerli Telekommunikasiya Qovşaqlarına müraciət etmək kifayətdir.

Tel.: 170, (012) 344 00 00, daxili 240
http://www.aztelekom.org
e-mail: aztelekom@aztelekom.net

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
http://www.ses-news.az
E-mail: ses@sia.az
Tel: 598-33-90
Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azerbaijan" nəşriyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4800